

1. İnsan kapitalı nədir?

- insanın fiziki keyfiyyətlərinin məcmuu
- √ işçinin bütün məhsuldar keyfiyyətlərinin məcmuu
- sosial sahələrə yatırılan sərmayələrin məcmuu
- sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən qoyulan birbaşa investisiyalar
- insanın mənəvi keyfiyyətlərinin məcmuu

2. Solou modeli nə üçün daha tarazlı hesab olunur?

- inflyasiyanın normal həddini hesabladığına və inflyasiyaya daha tez rast gəlindiği sahələri göstərdiyinə görə
- √ investisiya qoyuluşu ilə fondların sıradan çıxmasını və kapitalın fondlarla silahlanmasının dinamikada nəzərə alındığına görə
- azalan faydalılıq qanununun iqtisadiyyatda baş verə biləcək tsiklik fazalara daha da mənfi təsirlərinin izahına görə
- faydalılıq və məsrəf həddi funksiyalarına görə
- iqtisadi böhranın yaranma səbəblərini izah etdiyinə görə

3. Solou öz artım modelində hansı funksiyaya əsaslanmışdır?

- V.Leontyevin funksiyasına
- √ Kobb Duqlasın əmək və kapitaldan istifadə funksiyasına
- C.Keynsin multiplikator-akselerator funksiyasına
- C.Hiksin iqtisadi artım nəzəriyyəsinə
- A.Smitin əmək-dəyər nəzəriyyəsinə

4. Yeni artım nəzəriyyələrindən olan Solou nəzəriyyəsi neçənci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür?

- 1956-cı ildə
- √ 1987-ci ildə
- 1979-cu ildə
- 1995-ci ildə
- 1972-ci ildə

5. İnkişafın keynsçi, neoklassik və institusional istiqamətləri əsasən neçənci illərdə formalaşmışdır?

- XIX əsrin 20-50 ci illərində
- √ XX əsrin 50-80-ci illərində
- XIX əsrin 60-90 cı illərində
- XVIII əsrin 20-30-cu illərində
- XVII əsrin 30-60-cı illərində

6. M.Todaro dualizm probleminin həllini kimdən fərqli olaraq kənd təsərrüfatının inkişafında və bu sahəyə güclü investisiya qoyuluşunda görürdü?

- Polanindən
- √ Lyuisdən
- Leontyevdən
- Smelserikndən
- Toynibdən

7. Kim dualizm probleminin həllini Luisdən fərqli olaraq kənd təsərrüfatının inkişafında və bu sahəyə güclü investisiya qoyuluşunda görürdü?

- E. de Soto
- √ M.Todaro
- K.Polanin
- A.Toynibi
- Q.Myurdal

8. Kim belə hesab edir ki, insanlar daxili miqrasiya etdikdə köçməyin gəlir və xərclərini, habelə gələcəkdə daha yaxşı təhsil almaq və məişətini qurmağı əsas götürürlər
- E. de Soto
  - ✓ M. Todaro
  - K. Polanin
  - A. Toynibi
  - Q. Myurdal
9. Daxili immiqrasiya modelinin müəllifi kimdir?
- E. de Soto
  - ✓ M. Todaro
  - K. Polanin
  - A. Toynibi
  - Q. Myurdal
10. Kim öz modelində investisiya qoyuluşu fondların sıradan çıxmasını kapitalın fondlarla silahlanmasının dinamikada nəzərə almışdır?
- Myurdal
  - ✓ Solou
  - Toynibi
  - Leontyev
  - Polanin
11. Kim öz modelini V. Leontyev funksiyasından fərqləndirmişdir?
- Myurdal
  - ✓ Solou
  - Toynibi
  - Leontyev
  - Polanin
12. Kim əyani surətdə göstərdi ki, yeni keynsçi modellərdə dinamik modellərin qeyri-sabitliyi hər şeydən əvvəl resursların bir-biri ilə əvəz olunmaması nəticəsidir?
- Myurdal
  - ✓ Solou
  - Toynibi
  - Leontyev
  - Polanin
13. Kim öz modelində Kobba-Duqlasın əmək və kapitaldan istifadəyə əsaslanırdı?
- ✓ Solou
  - Leontyev
  - Myurdal
  - Polanin
  - Toynibi
14. Yeni artım nəzəriyyələri içərisində 1987-ci ildə iqtisadiyyat üzrə kim Nobel mükafatına layiq görülmüşdür.
- Myurdal
  - ✓ Solou
  - Toynibi
  - Leontyev
  - Polanin
15. Yeni artım nəzəriyyələri içərisində 1987-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş nə nəzəriyyəsi diqqəti cəlb edir.

- Myurdal
- ✓ Solou
- Toynibi
- Leontyev
- Polanin

16. İnkişafın keynsçi, neoklassik və institutsional istiqamətləri əsasən XX əsrin neçənci illərində formalaşmışdır.

- 60-80-ci illərdə
- ✓ 50-80-ci illərdə
- 40-80-ci illərdə
- 50-60-ci illərdə
- 50-70-ci illərdə

17. Son illərdə institutsionalizmin təsiri altında insan kapitalının həlledici rolu dəyərləndirilən əməli və nəzəri xarakterli tədqiqatlar meydana gəlməsində müstəsna rol oynayan iqtisadçısı kimdir?

- Q.Myurdal
- ✓ E. de Soto
- A.Toynibi
- V. Leontyev
- K.Polanin

18. Kimə görə qanunlar ictimai kapitaldır.

- Q.Myurdal
- ✓ E. de Soto
- A.Toynibi
- V. Leontyev
- K.Polanin

19. Kim institutsional problemlərə qanunların mövcud reallıqlara uyğun olmasını onun effektiv işləməsini iqtisadiyyatın tənzimlənməsinin optimal hədlərinin göstərilməsini gələcəkdə qəbul ediləcək qanunların müzakirə edilərək konsensus əsasında qəbulunu təklif edirdi.

- Q.Myurdal
- ✓ E. de Soto
- A.Toynibi
- V. Leontyev
- K.Polanin

20. Kimin fikridir? iqtisadiyyatı sağlamlaşdırmaq üçün indi və gələcəkdə olan və yarana biləcək institutsional problemləri həll etmək lazımdır.

- Q.Myurdal
- ✓ E. de Soto
- A.Toynibi
- V. Leontyev
- K.Polanin

21. Kim nəzəri və əməli tədqiqatlarında belə bir qənaətə gəlir ki, açıq və gizli iqtisadiyyatın nisbəti insanların mövcud qanunlara əməl etməsi, yəni hüquqi dövlətin formalaşması milli iqtisadiyyatın iqtisadi artımına mühüm təsir göstərir.

- Q.Myurdal
- ✓ E. de Soto
- A.Toynibi
- V. Leontyev
- K.Polanin

22. İnsan inkişafı indeksi göstəricilərinə aiddir:

- səhiyyənin inteqral göstəricisi

- √ təhsilin inteqral göstəricisi
- pullu xidmətin göstəricisi
- sosial infrastruktura
- komunal xidmətin inteqral göstəricisi

23. İnsan inkişafı indeksi göstəricilərinə aiddir:

- səhiyyənin inteqral göstəricisi
- √ gözlənilən həyat müddəti
- pullu xidmətin göstəricisi
- sosial infrastruktura
- komunal xidmətin inteqral göstəricisi

24. İnsan inkişafı indeksi neçə göstəriciyə əsaslanırdı

- 4.0
- √ 3.0
- 5.0
- 2.0
- 6.0

25. İnstitusionalizmin nəzəriyyələrinin təsiri altında son illərdə BMT-də nə işlənib hazırlandı

- insan kapitalı inkişafı indeksi
- √ insan inkişafı indeksi
- sosial inkişaf indeksi
- davamlı inkişaf indeksi
- minilliyin inkişaf indeksi

26. Q.Myurdal Adam Smitdən fərqli olaraq tədqiqat obyektini kimi hansı ölkələri götürürdü

- Filipin
- Vyetnam
- Yaponiya
- √ Indoneziya
- Sinqapur

27. Q.Myurdal Adam Smitdən fərqli olaraq tədqiqat obyektini kimi hansı ölkələri götürürdü

- Vyetnam
- √ Malayziya
- Nepal
- Çin
- Yaponiya

28. Q.Myurdal Adam Smitdən fərqli olaraq tədqiqat obyektini kimi hansı ölkələri götürürdü

- Vyetnam
- √ Tailand
- Nepal
- Çin
- Şiri Lanka

29. Q.Myurdal Adam Smitdən fərqli olaraq tədqiqat obyektini kimi hansı ölkələri götürürdü

- Cənubi Koreya
- √ Pakistan
- Nepal
- Çin
- Şiri Lanka

30. Q.Myurdal Adam Smitdən fərqli olaraq tədqiqat obyektini kimi hansı ölkələri götürürdü

- Cənubi Koreya
- ✓ Hindistan
- Çin
- Şiri Lanka
- Şimalı Koreya

31. «Asiya dramı» əsəri kimindir?

- K.Polanin
- ✓ Q.Myurdal
- V. Leontyev
- U. Lyuis
- A.Toynibi

32. İnstitusionalizmin nəzəriyyələrinin mərkəzində nə durur?

- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- ✓ mədəniyyətlər.
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- milli gəlirdə istehsalat yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur

33. İnstitusionalizmin nəzəriyyələrinin mərkəzində nə durur?

- urbanizasiya prosesləri güclənir
- ✓ əməklər
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur

34. İnstitusionalizmin nəzəriyyələrinin mərkəzində nə durur?

- keyfiyyətli həyat axtarışı
- ✓ dəyərlər
- milli gəlirdə istehsalat yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza
- sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunması

35. İnstitusionalizmin nəzəriyyələrinin mərkəzində nə durur?

- yığımların kəsirini
- ✓ investisiyanın azlığı
- ödəmə kəsirini
- ticarətin kəsirini
- tədiyyə kəsirini

36. İnstitusionalizmin nəzəriyyələrinin mərkəzində nə durur?

- sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunması
- ✓ yığım azlığı
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza
- təbii və fond resurslar
- milli gəlirdə istehsalat yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması

37. İnstitusionalizmin nəzəriyyələrinin mərkəzində nə durur?

- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır

- ✓ qeyri səmərəli tələb
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur

38. İnstitusionalizmin nəzəriyyələrinin mərkəzində nə durur?

- milli gəlir əsasən səmərəli istifadə edilir
- ✓ zəif alıcılıq qabiliyyəti
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- urbanizasiya prosesləri güclənir

39. «İqtisadiyyat və cəmiyyət» əsərinin müəllifi kimdir?

- U. Lyuis
- A.Toynibi
- ✓ N.Smelserikn
- V. Leontyev
- K.Polanin

40. «İqtisadiyyat institusionallaşmış proses kimi» əsərinin müəllifi kimdir?

- A.Toynibi
- ✓ K.Polanin
- U. Lyuis
- Y.Şumpiter
- V. Leontyev

41. A.Toynibi fikrincə cəmiyyət neçə hissəyə bölünür?

- 5.0
- ✓ 3.0
- 4.0
- 6.0
- 7.0

42. Avropa mədəniyyətinə əsaslanan bazar təsərrüfatının modellərinin nəzəri konsepsiyası-bu yanaşma sonradan ingilis sosioloqu və tarixçisi kim tərəfindən inkişaf etmişdir.

- M.Veber
- ✓ A.Toynibi
- U. Lyuis
- Y.Şumpiter
- V. Leontyev

43. Avropa mədəniyyətinə əsaslanan bazar təsərrüfatının modellərinin nəzəri konsepsiyası ilk dəfə olaraq kim tərəfindən araşdırılmışdır.

- V. Leontyev
- ✓ M.Veber
- Y.Şumpiter
- A.Strauton
- U. Lyuis

44. İnstitusionalizm müəyyən mənada nəyə əsaslanır?

- fransız iqtisadçıların əməllərinə
- ✓ fransız sosioloqların əməllərinə
- «tarixi məktəbin» fransız modelinə
- alman sosioloqların əməllərinə

- fransız politoloqlarının ənənələrinə

45. Fikir kimindir? Amerika iqtisadiyyatı kifayət qədər təbii və fond resurslarına malik olduğuna görə Amerikanın ixracının strukturunda fond tutumlu məhsullar üstünlük təşkil etməlidir.

- U. Lyuis
- ✓ V. Leontyev
- A. Strauton
- Q. Myurdal
- Y. Şumpiter

46. İnstitusionalizm müəyyən mənada nəyə əsaslanır?

- «tarixi məktəbin» alman modelinə
- ✓ fransız sosioloqlarının ənənələrinə
- «tarixi məktəbin» ingilis modelinə
- «tarixi məktəbin» modelinə
- «tarixi məktəbin» fransız modelinə

47. Yüksək artıma nail olmaq üçün iş qüvvəsi sənayenin xeyrinə yenidən bölüşdürülməlidir. Kimin fikridir?

- Y. Şumpiterin
- ✓ U. Lyuis
- Q. Myurdal
- N. Smelserik
- A. Strauton

48. Hansı dövlətlərdə ucuz ixtisaslı işçi qüvvəsinin mövcudluğu bir çox Qərbi Avropa və Amerika sahibkarlarını öz müəssisələrini, firmalarını bu ölkələrə keçirdilər ki, onun da sahəsində həmin ölkələrdə güclü iqtisadi artım müşahidə olundu

- Tailand
- ✓ Cənubi Koreyada
- İndoneziya
- Pakistan
- Malayziya

49. Hansı dövlətlərdə ucuz ixtisaslı işçi qüvvəsinin mövcudluğu bir çox Qərbi Avropa və Amerika sahibkarlarını öz müəssisələrini, firmalarını bu ölkələrə keçirdilər ki, onun da sahəsində həmin ölkələrdə güclü iqtisadi artım müşahidə olundu

- Malayziya
- ✓ Çində
- Pakistan
- Tailand
- İndoneziya

50. De Sotoya görə qanunlar nədir?

- istehsal amilləridir
- ✓ ictimai kapitaldır
- iqtisadi konyukturadır.
- hüquqi mexanizmdir
- bazar mexanizmidir

51. BMT-də insan inkişafı indeksi göstəriciləri hansılardır? 1) gözlənilən həyat müddəti 2) təhsilin inteqral göstəricisi 3) tələb-təklif amilləri 4) əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi ilə ölçülən həyat səviyyəsi 5) rəqabət mühitinin qorunması

- 1,2,3
- ✓ 1,2,4
- 1,2,5
- 1,3,5
- 2,4,5

52. Avropa mədəniyyətinə əsaslanan bazar təsərrüfatının modellərinin nəzəri konsepsiyası sonralar kim tərəfindən inkişaf etdirilmişdir?

- T.Veblen
- ✓ A.Toynibi
- U.Petti
- C.Keyns
- Q.Skarfurri

53. Avropa mədəniyyətinə əsaslanan bazar təsərrüfatının modellərinin nəzəri konsepsiyası ilk dəfə olaraq kim tərəfindən araşdırılmışdır?

- C.Hiks
- ✓ M.Veber
- R.Solou
- T.Veblen
- U.Stafford

54. İki kəsrə malik iqtisadi artım modeli özündə 3 əsas elementi birləşdirirdi. Onlar hansılardır? 1. Yığımla investisiyanın fərqi kimi meydana çıxan zəruri resurslar; 2. İxracdan idxalı çıxmaqla alınan xarici ticarət kəsiri; 3. Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi məhsuldar kapitalın həcmi; 4. Tələb və təklifin balanslaşdırılması; 5. İstehsalı həyata keçirmək üçün zəruri olan amillərin bir araya gətirilməsi.

- 2,3,5
- ✓ 1,2,3
- 3,4,5
- 1,2,5
- 1,3,5

55. 70-ci illərdə iki kəsrə malik iqtisadi artım modeli kimlər tərəfindən irəli sürülmüşdü? 1.H.Çeneri 2.C Hiks 3.M.Bruno 4. A.Strauton 5.R.Solou

- 1,2,3
- ✓ 2,3,5
- 3,4,5
- 1,3,4
- 2,3,4

56. Neoklassiklərin fikrincə

- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- ✓ sahibkarlar ucuz işçi qüvvəsindən daha geniş istifadə etməklə iqtisadi artıma nail olmağa çalışır
- bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır

57. Neoklassiklərin fikrincə

- milli gəlir əsasən səmərəli istifadə edilir
- ✓ milli hökumət modernləşmədə maraqlı olur
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- urbanizasiya prosesləri güclənir

58. Neoklassiklərin fikrincə

- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- ✓ yerli sahibkarlığı inkişaf etdirməkdə
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur



59. Neoklassiklərin fikrinə

- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- ✓ iqtisadi artımın əsas amili daxili amillərlə şərlənir
- urbanizasiya prosesləri güclənir
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur

60. Səhv cavab tapın. Neoklassiklərin fikrinə

- iqtisadi artımın əsas amili daxili amillərlə şərlənir
- sahibkarlar ucuz işçi qüvvəsindən daha geniş istifadə etməklə iqtisadi artıma nail olmağa çalışır
- milli hökumət modernləşmədə maraqlı olur
- ✓ urbanizasiya prosesləri güclənir
- yerli sahibkarlığı inkişaf etdirməkdə

61. Neoklassik istiqamətin tərəfdarları iqtisadi artımın neokeynsçi sisteminə qarşı özlərinin hansı konsepsiyasını yaratdılar.

- yenimodelləşmə
- yenitəşkilolma
- yenistruklaşma
- yenidənqurma
- ✓ yenimodernləşmə

62. Son illərdə nə ilə xarakterizə olan neoklassik model formalaşmışdır.

- artıq əmək təklifi
- artıq informasiya texnologiya təklifi
- artıq təbii resurs təklifi
- ✓ artıq kapital təklifi
- artıq insan kapitalı təklifi

63. Məlumdur ki, keyns nəzəriyyəsinin tərəfdarları nə edirdilər?

- xarici maliyyələşmə mənbələrinin daxili maliyyə mənbələri ilə əvəz olunmasına üstünlük verirdilər
- hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi sənaye kapitalın həcmində üstünlük verirdilər
- inhisarçılığın güclənməsinə üstünlük verirdilər
- ✓ kəmiyyət dəyişikliklərinə üstünlük verirdilər
- daxili maliyyələşmə mənbələrinin xarici maliyyə mənbələri ilə əvəz olunmasına üstünlük verirdilər

64. Məlumdur ki, keyns nəzəriyyəsinin tərəfdarları nə edirdilər?

- hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi sənaye kapitalın həcmində üstünlük verirdilər
- ixracdan idxalı çıxmaqla alınan xarici ticarət kəsininə üstünlük verirdilər milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisinin kəskin artmasına üstünlük verirdilər
- ölkənin maliyyə asılılığının azalmasına üstünlük verirdilər
- ✓ onlar keyfiyyət hallarına üstünlük verirdilər
- hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi məhsuldar kapitalın həcmində üstünlük verirdilər

65. Məlumdur ki, keyns nəzəriyyəsinin tərəfdarları nə edirdilər?

- ✓ sosial-iqtisadi inkişafı ancaq texniki-iqtisadi parametrlərlə izah etməyə çalışırdılar
- ixracdan idxalı çıxmaqla alınan xarici ticarət kəsinini izah etməyə çalışırdılar
- hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi məhsuldar kapitalın həcmində əsas götürürdülər
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması izah etməyə çalışırdılar
- hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi sənaye kapitalın həcmində əsas götürürdülər

66. Məlumdur ki, keyns nəzəriyyəsinin tərəfdarları nə edirdilər?

- ölkənin maliyyə asılılığının artmasına üstünlük verirdilər

- tədiyyə asılılığının artmasına üstünlük verirdilər
- tədiyyə asılılığının azalmasına üstünlük verirdilər
- ✓ sosial-iqtisadi inkişafın bütün ilkin şərtlərinə toxunmurdular
- ölkənin maliyyə sərbəstliyinin azalmasına üstünlük verirdilər

67. Sonralardan beynəlxalq miqyasda rəqabətin güclənməsi bu konsepsiyaya -iki kəsrə malik iqtisadi artım modelinə marağı azaltdı, hansı yeni nəzəriyyə meydana çıxdı?

- sosial iqtisadiyyat təlimi
- qarışıq iqtisadiyyat təlimi
- institusional iqtisadiyyat təlimi
- dövlət iqtisadiyyat təlimi
- ✓ dualist iqtisadiyyat təlimi

68. Sonralardan beynəlxalq miqyasda nə bu konsepsiyaya-iki kəsrə malik iqtisadi artım modelinə marağı azaltdı?

- rəqabətin zəifləməsi
- dövlət tənzimlənməsinin güclənməsi
- inhisarçılığın zəifləməsi
- ✓ rəqabətin güclənməsi
- inhisarçılığın güclənməsi

69. İdxal olunan məhsulların milli məhsullarla və xarici maliyyələşmə mənbələrinin daxili maliyyə mənbələri ilə əvəz olunmasına son nəticədə

- ölkənin maliyyə sərbəstliyinin azalmasına gətirib çıxarır
- tədiyyə asılılığının artmasına gətirib çıxarır
- tədiyyə asılılığının azalmasına gətirib çıxarır
- ✓ ölkənin maliyyə asılılığının azalmasına gətirib çıxarır
- ölkənin maliyyə asılılığının artmasına gətirib çıxarır

70. İki kəsrə malik iqtisadi artım modelinin əməli cəhətdən təhlili göstərir ki, ona əsaslanan ölkələrdə inkişaf əsaslanır

- ✓ idxal olunan məhsulların milli məhsullarla əvəz olunmasına
- idxal olunan məhsulların ixrac olunan məhsullarla əvəz olunmasına
- milli məhsulların idxal olunan məhsullarla əvəz olunmasına
- idxal olunan hazır məhsulların yarım-fabrikat məhsullarla əvəz olunmasına
- ixrac olunan məhsulların idxal olunan məhsullarla əvəz olunmasına

71. İki kəsrə malik iqtisadi artım modelinin əməli cəhətdən təhlili göstərir ki, ona əsaslanan ölkələrdə inkişaf əsaslanır

- daxili maliyyələşmə mənbələrinin xarici maliyyə mənbələri ilə əvəz olunmasına
- ✓ xarici maliyyələşmə mənbələrinin daxili maliyyə mənbələri ilə əvəz olunmasına
- xüsusi maliyyələşmə mənbələrinin dövlət maliyyə mənbələri ilə əvəz olunmasına
- korporativ maliyyələşmə mənbələrinin dövlət maliyyə mənbələri ilə əvəz olunmasına
- dövlət maliyyələşmə mənbələrinin xüsusi maliyyə mənbələri ilə əvəz olunmasına

72. İki kəsrə malik iqtisadi artım modelinə hansı əsas elementi daxildir?

- Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi məhsuldar kapitalın həcmi əsas götürülür.
- ✓ Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi sənaye kapitalın həcmi əsas götürülür.
- Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi milli kapitalın həcmi əsas götürülür.
- Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi dövlət kapitalın həcmi əsas götürülür.
- Hər bir ölkənin konkret halda hərəkətə gətirə biləcəyi ticarət kapitalın həcmi əsas götürülür.

73. İki kəsrə malik iqtisadi artım modelinə hansı əsas elementi daxildir?

- ixracdan idxalı çıxmaqla alınan xarici tədiyyə kəsiri
- ✓ ixracdan idxalı çıxmaqla alınan xarici ticarət kəsiri
- ixracdan idxalı çıxmaqla alınan xarici ticarət şərti

- ixracdan idxalı çıxmaqla alınan xarici tədiyyə şərti
- ixracdan idxalı çıxmaqla alınan xarici əməliyyat kəsiri

74. İki kəsrə malik iqtisadi artım modelinə hansı əsas elementi daxildir?

- sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunması
- ✓ yığımla investisiyanın fərqi kimi meydana çıxan zəruri resurslar
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza
- təbii və fond resurslar
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması

75. İki kəsrə malik iqtisadi artım modeli özünə neçə əsas elementi daxil edirdi:

- 2.0
- ✓ 3.0
- 4.0
- 6.0
- 5.0

76. İki kəsrə malik iqtisadi artım modeli resurslarının xarici kəsiri nəyi bildirir?

- yığımların kəsirini
- ✓ ticarətin kəsirini
- ödəmə kəsirini
- əməliyyat kəsirini
- tədiyyə kəsirini

77. İki kəsrə malik iqtisadi artım modeli resurslarının daxili kəsiri nəyi bildirir?

- vergilərin kəsirini
- ✓ yığımların kəsirini
- bölümlərin kəsirini
- ticarətin kəsirini
- rüsumların kəsirini

78. İki kəsrə malik iqtisadi artım modeli nə əsasında müəyyənləşirdi?

- resurslarının balans kəsiri
- ✓ resurslarının xarici kəsiri
- resurslarının balans-xarici kəsiri
- resurslarının balans-arxası kəsiri
- resurslarının balans-daxili kəsiri

79. İki kəsrə malik iqtisadi artım modeli nə əsasında müəyyənləşirdi?

- resurslarının balans kəsiri
- ✓ resurslarının daxili kəsiri
- resurslarının balans-xarici kəsiri
- resurslarının balans-arxası kəsiri
- resurslarının balans-daxili kəsiri

80. İki kəsrə malik iqtisadi artım modeli neçənci ildə irəli sürülmüşdü?

- 60-ci illərdə
- ✓ 70-ci illərdə
- 40-ci illərdə
- 50-ci illərdə
- 90-ci illərdə

81. İki kəsrə malik iqtisadi artım modelinin müəlliflərinə kim aiddir?

- N.Smelsarik
- ✓ A.Strauton
- V. Leontyev
- U. Lyuis
- Q.Myurdal

82. İki kəsrə malik iqtisadi artım modelinin müəlliflərinə kim aiddir?

- A.Toynibi
- ✓ M.Bruno
- N.Smelsarik
- Q.Myurdal
- K.Polaninin

83. İki kəsrə malik iqtisadi artım modelinin müəlliflərinə kim aiddir?

- Y.Şumpiter
- N.Smelsarik
- V. Leontyev
- ✓ H.Çeneri
- U. Lyuis

84. Sonradan, «Böyük təkan» prinsip hansı ölkələrində uğurla əməli cəhətdən geniş tətbiq olundu?

- Afrika
- ✓ Latin Amerikas
- Uzaq Şərq
- Sakit okean
- Şimalı Amerika

85. Sonradan, «Böyük təkan» prinsip hansı ölkələrində uğurla əməli cəhətdən geniş tətbiq olundu?

- Afrika
- ✓ Asiya
- Uzaq Şərq
- Sakit okean
- Şimalı Amerika

86. İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasında müstəsna rol oynayan nə «Böyük təkan» ideyasının təsiri altında yarandı.

- «Marşall proqramı»
- ✓ «Marşall planı»
- «Nikson planı»
- «Keyns proqramı»
- «Keyns planı»

87. «Böyük təkan» nəzəriyyəsi tərəfdarları arasında "investisiyalar iqtisadiyyatın bütün sahələrinə balanslı surətdə tətbiq olunmalıdır" kimin fikridir?

- H.Çeneri
- ✓ R.Nurkse.
- A.Strauton
- U. Lyuis
- M.Bruno

88. Rostounun siyasət və artım mərhələləri haqqında yazdığı əsəri hansıdır və neçənci ildə yazmışdır?

- “Xalqların sərvinin mənbəyi və səbəbləri haqqında traktat” (1776)

- √ “Keyfiyyətli həyat axtarışı”(1971)
- “Pulun,məşğulluğun,faizin ümumi nəzəriyyəsi”(1936)
- “Kapital” (1867)
- “Siyasi iqtisad və vergitutmanın qanunları (1817)

89. U.Rostounun “Yetkinliyə doğru hərəkət” adlandırdığı dördüncü mərhələdə nədən bəhs olunur?

- iqtisadiyyatda sənayenin inkişafına təkan verə biləcək sahələr inkişaf etdirilir.
- √ urbanizasiya prosesləri güclənir, ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır, sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunur.
- milli iqtisadiyyatın sərhədləri genişləndirilir.
- industrial cəmiyyətin əsas müddəaları həyata keçirilir
- maddi istehsal sahələrindən daha çox qeyri-maddi istehsal sahələrinin inkişafına xüsusi önəm verilir.

90. Rostou bu mərhələləri irəli sürərkən texniki-iqtisadi xarakterli aşağıdakı hansı meyarları əsas götürürdü? 1. Texnikanın inkişaf səviyyəsi; 2. İqtisadi konyuktura; 3. İqtisadiyyatın sahə strukturu; 4. Sosial sabitlik 5. Milli məhsulda istehsal yığımının xüsusi çəkisi; 6. İstehlakın strukturu

- 2,3,4,6
- √ 1,2,3,4
- 1,3,5,6
- 3,4,5,6
- 1,2,5,6

91. U.Rostou 1960-cı ildə irəli sürdüyü artım nəzəriyyəsində artımın 5 mərhələ sını qeyd edirdi. Onlar hansılardır? 1.İstehsalçı tarazlığı 2.Ənənəvi cəmiyyət 3.Yüksəliş üçün ilkin şərtlərin hazırlanması dövrü 4.Yüksəliş 5.Bazarmexanizmləri 6.Yüksək kütləviistehlak 7.Keyfiyyətli həyataxtarışı

- 2,3,4,5,6
- √ 2,3,4,6,7
- 1,2,3,4,7
- 2,3,5,6,7
- 1,3,5,6,7

92. Keyns nəzəriyyəsinin əsasındaöz-öz inkişafının artımı nəzəriyyəsini irəli sürən alim kimdir?

- L.Valras
- √ U.Rostou
- C.Hiks
- P.Duqlas
- R.Solou

93. «Böyük təkan» nəzəriyyəçiləri o dövr üçün ənənəvi olmayan hansı prinsipinin tətbiqini zəruri hesab edirdilər

- makroiqtisadi proqramlaşdırma
- √ makroiqtisadi planlaşma
- makroiqtisadi təhlil
- makroiqtisadi balans
- makroiqtisadi proqnozlaşdırma

94. «Böyük təkan» nəzəriyyəçiləri o dövr üçün ənənəvi olmayan hansı prinsipinin tətbiqini zəruri hesab edirdilər

- keyfiyyətli həyat axtarışı
- √ qarışıq iqtisadiyyat
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artması
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza
- sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunması

95. «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir?

- insanın mənəvi inkişafı ön plana çıxarılır

- ✓ xalq təsərrüfatının strukturunun yenidən qurulmasının inkişafının çox zəruri ünsürü hesab edirdilər
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır

96. «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir?

- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- ✓ bazar mexanizmi ölkəni böhrandan çıxarmaq iqtidarında deyildir
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur

97. «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir?

- bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
- ✓ bazar statistik bir sistem kimi nəzərdən keçirilər
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- milli gəlir əsasən səmərəli istifadə edilir

98. «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir?

- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- ✓ bazar dinamik sistem deyil
- urbanizasiya prosesləri güclənir
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- milli gəlir əsasən səmərəli istifadə edilir

99. «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir?

- urbanizasiya prosesləri güclənir
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- ✓ əsas məsələ makroiqtisadi yanaşma idi
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur

100. «Böyük təkan» nəzəriyyəçilərinin fikrincə nə baş verir?

- insanın mənəvi inkişafı ön plana çıxarılır
- bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- ✓ bazarın tənzimlənməsi iqtisadi inkişafa neqativ təsir göstərirdi
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır

101. «Keyfiyyətli həyat axtarışı» adlandırılan mərhələlərdə nə ön plana çıxarılır?

- insanın maddi inkişafı ön plana çıxarılır
- insanın iqtisadi inkişafı ön plana çıxarılır
- insanın siyasi inkişafı ön plana çıxarılır
- ✓ insanın mənəvi inkişafı ön plana çıxarılır
- insanın sosial inkişafı ön plana çıxarılır

102. Hansı düzdür?

- Rostou (1973) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncı əlavə edir.
- Rostou (1979) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncı əlavə edir.
- Rostou (1970) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncı əlavə edir.
- ✓ Rostou (1971) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncı əlavə edir.
- Rostou (1975) yazdığı siyasət və artım mərhələləri adlı əsərində bu mərhələlərə «Keyfiyyətli həyat axtarışı» adlı altıncı əlavə edir.

**103.** Rostounun beşinci mərhələ kimi qeyd etdiyi «Yüksək kütləvi istehlak» dövründə

- bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- ✓ böyük həcmli təklifdən tələbə keçirilməsi müşahidə olunur

**104.** Rostounun «Yetkinliyə doğru hərəkət» adlandırdığı dördüncü mərhələdə

- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
- ✓ sənaye əsasən yüksək ixtisaslı menecerlər tərəfindən idarə olunur
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur

**105.** Rostounun «Yetkinliyə doğru hərəkət» adlandırdığı dördüncü mərhələdə

- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
- bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
- ✓ ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır

**106.** Rostounun «Yetkinliyə doğru hərəkət» adlandırdığı dördüncü mərhələdə

- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır
- ✓ urbanizasiya prosesləri güclənir

**107.** Rostounun «Yüksəliş» adlandırdığı üçüncü mərhələdə

- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- ✓ milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur
- gələcək dinamik inkişaf üçün zəruri institusional baza yaradılır

**108.** Rostounun «Yüksəliş» adlandırdığı üçüncü mərhələdə

- milli gəlir əsasən səmərəli istifadə edilir
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- ✓ bir çox sənaye sahələrinin sürətli inkişafı müşahidə olunur
- kənd təsərrüfatında irəliləyişlər müşahidə olunur

**109.** Rostounun «Yüksəliş» adlandırdığı üçüncü mərhələdə

- milli gəlir əsasən səmərəli istifadə edilir
- xarici ticarətdə irəliləyişlər müşahidə olunur
- ixtisaslı əməyin xüsusi çəkisi kəskin artır
- ✓ milli gəlirdə istehsala yönəldilən investisiyaların xüsusi çəkisi kəskin artır
- urbanizasiya prosesləri güclənir

**110.** «Yüksəliş» üçün ilkin şərtlərin hazırlanması dövrü kimi qeyd olunan ikinci mərhələdə harada mühüm irəliləyişlər müşahidə olunur.

- infrastrukturada

- tikintidə
- sosial sferada
- ✓ xarici ticarətdə
- sənayedə

111. «Yüksəliş» üçün ilkin şərtlərin hazırlanması dövrü kimi qeyd olunan ikinci mərhələdə harada mühüm irəliləyişlər müşahidə olunur.

- infrastrukturada
- sosial sferada
- sənayedə
- ✓ nəqliyyatda
- tikintidə

112. «Yüksəliş» üçün ilkin şərtlərin hazırlanması dövrü kimi qeyd olunan ikinci mərhələdə harada mühüm irəliləyişlər müşahidə olunur

- sənayedə
- sosial sferada
- infrastrukturada
- tikintidə
- ✓ kənd təsərrüfatında

113. «Ənənəvi cəmiyyət» adlandırılan birinci mərhələdə nə olur?

- milli gəlir əsasən qeyri səmərəli istifadə edilir.
- xalis gəlir əsasən səmərəli istifadə edilir.
- ✓ milli gəlir əsasən səmərəli istifadə edilir.
- xalis milli gəlir əsasən qeyri səmərəli istifadə edilir.
- milli məhsul əsasən qeyri səmərəli istifadə edilir.

114. Rostov öz-öz inkişafının artımı nəzəriyyəsini neçə mərhələsini qeyd edirdi.

- 3.0
- 6.0
- 7.0
- 4.0
- ✓ 5.0

115. Amerika alimi Rostovun nəzəriyyəsi nə vaxt irəli sürdülüb

- 1970.0
- 1965.0
- 1950.0
- 1955.0
- ✓ 1960.0

116. Pozitiv iqtisadi siyasət nədir?

- dövlətin həyata keçirdiyi antiinhisar siyasətinin effektiv təminatıdır
- ✓ dövlət orqanları dəyişən vəziyyətdən və iqtisadi tsikllardan asılı olaraq qərarları dəyişməli olur.
- sosial şəraitin effektiv təmin edilməsi üçün büdcədən əvəzsiz ayrılan pul vəsaitlərinin, konkret olaraq dotasiyaların həcmidir.
- ekoloji mühitin qorunması üçün dövlətin keyfiyyətli iqtisadi siyasətinin fasiləsiz təminatıdır
- konkret vəziyyətdə dövlət orqanlarının onların necə hərəkət etmələri, qabaqcadan təyin olunmuş, fiksə edilmiş qaydaları əvvəlcədən müəyyənləşdirilir.

117. Normativ iqtisadi siyasət nədir?

- dövlət orqanları dəyişən vəziyyətdən və iqtisadi tsikllardan asılı olaraq qərarları dəyişməli olur
- ✓ konkret vəziyyətdə dövlət orqanlarının onların necə hərəkət etmələri, qabaqcadan təyin olunmuş, fiksə edilmiş qaydaları əvvəlcədən müəyyənləşdirilir.
- ekoloji mühitin qorunması üçün dövlətin keyfiyyətli iqtisadi siyasətinin fasiləsiz təminatıdır.



- dövlətin həyata keçirdiyi antiinhişar siyasətinin effektiv təminatdır
- sosial şəraitin effektiv təmin edilməsi üçün büdcədən əvəzsiz ayrılan pul vəsaitlərinin, konkret olaraq dotasiyaların həcmidir.

**118.** İqtisadi siyasətin maraq daşıyıcıları və həmin maraqların icraçıları hansı subyektlərdir?

- yalnız hüquqi şəxslər
- ✓ fiziki şəxslər və dövlət orqanları
- yalnız fiziki şəxslər
- xarici ölkə vətəndaşları
- yalnız dövlət orqanları

**119.** Qısa müddətli iqtisadi siyasətin mahiyyəti nədir?

- Azad sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlətin həyata keçirdiyi uzunmüddətli dəstək proqramlarının həyata keçirilməsindən ibarətdir.
- ✓ İqtisadi proseslərin qeyri-sabit olduğu, xarici və daxili şərtlərin, amillərin önjədən təyin edilməsi çətinlik törədən bir vəziyyətdə formalaşdırılır.
- Bir qədər davamlı şərait, zəmanətli resurs imkanları əsasında formalaşdırılır ki, bu da bir neçə il qabağa iqtisadi siyasətin ana xəttini müəyyən etməyə imkan verir.
- İqtisadi böhran şəraitində işlənib hazırlanan və həyata keçirilən proqramlarla bağlı tədbirlərin məcmusudur.
- Milli iqtisadi inkişaf zəminində bir illik iqtisadi proqnozların işlənib hazırlanmasıdır.

**120.** Uzun müddətli iqtisadi siyasətin mahiyyəti nədir?

- Azad sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlətin həyata keçirdiyi uzunmüddətli dəstək proqramlarının həyata keçirilməsindən ibarətdir.
- ✓ Bir qədər davamlı şərait, zəmanətli resurs imkanları əsasında formalaşdırılır ki, bu da bir neçə il qabağa iqtisadi siyasətin ana xəttini müəyyən etməyə imkan verir.
- İqtisadi proseslərin qeyri-sabit olduğu, xarici və daxili şərtlərin, amillərin önjədən təyin edilməsi çətinlik törədən bir vəziyyətdə formalaşdırılır.
- İqtisadi böhran şəraitində işlənib hazırlanan və həyata keçirilən proqramlarla bağlı tədbirlərin məcmusudur.
- Milli iqtisadi inkişaf zəminində bir illik iqtisadi proqnozların işlənib hazırlanmasıdır.

**121.** Dövlətin iqtisadi siyasətinin obyektlərinə aşağıdakılardan hansılar aiddir?

- yalnız bələdiyyə orqanları
- ✓ müxtəlif sferalar, sahələr, regionlar, iqtisadi proseslər
- hüquq fəaliyyəti ilə məşğul olanlar
- yalnız icra orqanları
- təsərrüfat maraqlarının daşıyıcıları, təmsilçiləri və icraçıları

**122.** Dövlətin iqtisadi siyasətinin subyektlərinə aşağıdakılardan hansılar aiddir?

- yalnız bələdiyyə orqanları
- ✓ təsərrüfat maraqlarının daşıyıcıları, təmsilçiləri və icraçıları
- yalnız icra orqanları
- bank işçiləri
- müxtəlif sferalar, sahələr, regionlar, iqtisadi proseslər

**123.** Bu parametrlər iqtisadi aktivliyin dəyişməsinə uyğun olaraq və onlarla birgə dəyişən parametrlərdir. Yəni qalxma vaxtında artaraq maksimum, enmə vaxtında minimum olanlardır. Bunlara aiddir: ÜDM, ÜMM, işsizlik səviyyəsi, sənaye məhsulu, şəxsi gəlir, istehsalçıların qiyməti, mərkəzi bankın faiz dərəcəsi, reklama sifarişlər. Bu göstəricilər hansı parametrlərə aiddir?

- Uyğun gəlməyən və bir-birindən fərqli parametrlər
- ✓ Uyğun gələn və yaxud üst-üstə düşən parametrlər
- Əsas və yaxud hadisələri qabaqlayan parametrlər
- Geridə qalan və yaxud gecikən parametrlər
- Zaman və məkan göstəricisinə görə uzlaşan parametrlər

**124.** Bu parametrlər iqtisadi qalxma (enmə) baş verdikdən sonra maksimum (minimum) həddə çatır. Onlara aiddir: 15 həftədən artıq işsiz olanların sayı, yeni müəssisə və avadanlığa xərclər, əmək haqqına xüsusi xərclər, kommersiya banklarının faiz dərəcələrinin orta səviyyəsi. Bu göstəricilər hansı parametrlərə aiddir?

- Uyğun gəlməyə və bir-birindən fərqli parametrlər
- ✓ Geridə qalan və yaxud gecikən parametrlər
- Əsas və yaxud hadisələri qabaqlayan parametrlər
- Uyğun gələn və yaxud üst-üstə düşən parametrlər
- Zaman və məkan göstəricisinə görə uzlaşan parametrlər

125.

Bu parametrlər iqtisadi qalxma (enmə) baş verənə qədər maksimum (minimum) həddə çatır. Onlara aid edirlər: sənayedə iş həftəsinin orta müddətini, əlavə iş saatlarının orta sayını, yeni açılan müəssisələrin sayını, yeni tikinti kontraktlarının sayını, ehtiyatlarda olan dəyişikliyi, fond bazarının indekslərini, pul kütləsinin dəyişməsinə, korporasiyaların mənfəətini. Bu göstəricilər hansı parametrlərə aiddir?

- Geridə qalan və yaxud gecikən parametrlər
- ✓ Əsas və yaxud hadisələri qabaqlayan parametrlər
- Uyğun gəlməyə və bir-birindən fərqli parametrlər
- Zaman və məkan göstəricisinə görə uzlaşan parametrlər
- Uyğun gələn və yaxud üst-üstə düşən parametrlər

126.

Atsiklik göstəricilərin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- Bu zaman iqtisadi sistemlər bir-birini fasiləsiz şəkildə əvəz edir. Kəskin tsikllər yaranır;
- ✓ İstehsalın məcmu həcmi, iqtisadi güclərin yüklənməsi, pul aqreqləri, pulun dövr etmə sürəti, qısa müddətli faiz dərəcəsi, qiymətlərin ümumi səviyyəsi, korporasiyaların mənfəəti iqtisadiyyatın qalxma fazasında artır, enmə fazasında azalır;
- İxracın həcmi iqtisadi tsiklin heç bir fazası ilə əlaqəli olmur;
- İşsizliyin səviyyəsi, müflisləşənlərin sayı, hazır məhsulun istehsal ehtiyatlarının ölçüləri əksinə, iqtisadi qalxma zamanı azalır, enmə zamanı isə çoxalır.
- İnflyasiyanın həcmi iqtisadi artıma təsir göstərərsə, tələbə təsir edən amillər istehsalçı tarazlığının pozulmasına gətirib çıxarır. Və bu hal da böhran tsiklinin dərinləşməsinə səbəb olur

127.

Kontrtsiklik göstəricilərin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- ixracın həcmi iqtisadi tsiklin heç bir fazası ilə əlaqəli olmur.
- ✓ işsizliyin səviyyəsi, müflisləşənlərin sayı, hazır məhsulun istehsal ehtiyatlarının ölçüləri əksinə, iqtisadi qalxma zamanı azalır, enmə zamanı isə çoxalır;
- Bu zaman iqtisadi sistemlər bir-birini fasiləsiz şəkildə əvəz edir. Kəskin tsikllər yaranır;
- İnflyasiyanın həcmi iqtisadi artıma təsir göstərərsə, tələbə təsir edən amillər istehsalçı tarazlığının pozulmasına gətirib çıxarır. Və bu hal da böhran tsiklinin dərinləşməsinə səbəb olur.
- İstehsalın məcmu həcmi, iqtisadi güclərin yüklənməsi, pul aqreqləri, pulun dövr etmə sürəti, qısa müddətli faiz dərəcəsi, qiymətlərin ümumi səviyyəsi, korporasiyaların mənfəəti iqtisadiyyatın qalxma fazasında artır, enmə fazasında azalır;

128.

Protsiklik göstəricilərin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- İşsizliyin səviyyəsi, müflisləşənlərin sayı, hazır məhsulun istehsal ehtiyatlarının ölçüləri əksinə, iqtisadi qalxma zamanı azalır, enmə zamanı isə çoxalır;
- ✓ İstehsalın məcmu həcmi, iqtisadi güclərin yüklənməsi, pul aqreqləri, pulun dövr etmə sürəti, qısa müddətli faiz dərəcəsi, qiymətlərin ümumi səviyyəsi, korporasiyaların mənfəəti iqtisadiyyatın qalxma fazasında artır, enmə fazasında azalır;
- Bu zaman iqtisadi sistemlər bir-birini fasiləsiz şəkildə əvəz edir. Kəskin tsikllər yaranır.
- ixracın həcmi iqtisadi tsiklin heç bir fazası ilə əlaqəli olmur
- İnflyasiyanın həcmi iqtisadi artıma təsir göstərərsə, tələbə təsir edən amillər istehsalçı tarazlığının pozulmasına gətirib çıxarır. Və bu hal da böhran tsiklinin dərinləşməsinə səbəb olur;

129.

N.Kondratyevə görə bağlı olankənd təsərrüfatındakı depressiya qalxma və enmə dövrü hansı illəri əhatə edir?

- 1733-1751-dən 1770-1775-ci ilə qədər qalxma və 1820-1835-ci ildən 1870-1876 –cı ilə qədər enmə
- ✓ 1844-1851-dən 1870-1875-ci ilə qədər qalxma və 1870-1875-ci ildən 1890-1896 –cı ilə qədər enmə
- 1918-1921-dən 1941-1945-ci ilə qədər qalxma və 1970-1975-ci ildən 1980-1986 –cı ilə qədər enmə
- 1620-1640-dən 1650-1655-ci ilə qədər qalxma və 1750-1755-ci ildən 1770-1774 –cı ilə qədər enmə
- 1890-1896-dən 1914-1920-ci ilə qədər qalxma və 1914-1920-ci ildən 1939-1945 –cı ilə qədər enmə

130.

N.Kondratyevə görə sosial gərginlik, üsyan və inqilablarla bağlı olan qalxma və enmə dövrü hansı illəri əhatə edir?

- 1733-1751-dən 1770-1775-ci ilə qədər qalxma və 1820-1835-ci ildən 1870-1876 –cı ilə qədər enmə
- ✓ 1844-1851-dən 1870-1875-ci ilə qədər qalxma və 1870-1875-ci ildən 1890-1896 –cı ilə qədər enmə

- 1943-1951-dən 1970-1975-ci ilə qədər qalxma və 1980-1985-ci ildən 1990-1996 –cı ilə qədər enmə
- 1610-1630-dən 1640-1645-ci ilə qədər qalxma və 1650-1655-ci ildən 1670-1674 –cı ilə qədər enmə
- 1910-1917-dən 1920-1925-ci ilə qədər qalxma və 1950-1955-ci ildən 1970-1974 –cı ilə qədər enmə

**131.** N.Kondratyevə görə texniki kəşflərin artması ilə bağlı olan qalxma və enmə dövrü neçənci əsri, konkret hansı illəri əhatə edir?

- XVII əsrin 40-cı ilindən etibarən 1630-35-ci illər; 1720-27-ci illər
- ✓ XVIII əsrin 80-cı ilindən başlayaraq 1810-1817-ci illər; 1844-1851-ci illər
- XVI əsrin 30-cu ilindən etibarən 1630-37-ci illər; 1720-22-ci illər
- XX əsrin 20-ci ilindən etibarən 1940-47-ci illər; 1980-1985-ci illər
- XIX əsrin 20-ci ilindən etibarən 1910-17-ci illər; 1980-1985-ci illər

**132.** Onun tsiklları - böyük konyukturanın tsikli olmaqla 48-55 illik dövrü əhatə edir. Əsasən Fransa, Böyük Britaniya, Almaniya və ABŞ iqtisadiyyatlarının statistik məlumatlarının təhlili əsasında müəyyən edilir. Söhbət kimdən gedir?

- K.Marks
- ✓ N.Kondratyev
- C.Keyns
- E.Hansen
- K.Jüqlər

**133.** Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarlarının meyarları kimi çıxış edir və onlara aid edirlər:

- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanması
- ✓ iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti)
- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- müvafiq normativ-hüquqi bazanın tətbiqi
- pul tədavülünün sabitliyinin qorunması

**134.** İqtisadiyyatda yeni texnologiyaların və fəaliyyət növlərinin tətbiqinə istiqamətlənmiş məqsədlər

- pul tədavülünün sabitliyinin qorunması
- region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- sahə səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanması
- ✓ stimullaşdırıcı mexanizmlərin tətbiqi

**135.** İqtisadiyyatda yeni texnologiyaların və fəaliyyət növlərinin tətbiqinə istiqamətlənmiş məqsədlər

- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanması
- ✓ müvafiq normativ-hüquqi bazanın tətbiqi
- sahə və səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- pul tədavülünün sabitliyinin qorunması

**136.** Mövcud vəziyyətin saxlanılmasına istiqamətlənmiş məqsədlər:

- müvafiq normativ-hüquqi bazanın tətbiqi
- ✓ region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- iqtisadi artım və inkişaf proporsiyaları
- sosial humanizm
- stimullaşdırıcı mexanizmlərin tətbiqi

**137.** Mövcud vəziyyətin saxlanılmasına istiqamətlənmiş məqsədlər:

- müvafiq normativ-hüquqi bazanın tətbiqi
- ✓ pul tədavülünün sabitliyinin qorunması
- iqtisadi artım və inkişaf proporsiyaları
- sosial humanizm
- stimullaşdırıcı mexanizmlərin tətbiqi

138. Mövcud vəziyyətin saxlanılmasına istiqamətlənmiş məqsədlər:
- müvafiq normativ-hüquqi bazanın tətbiqi
  - ✓ milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanılması
  - İqtisadi artım və inkişaf proporsiyalarını
  - sosial humanizm
  - stimullaşdırıcı mexanizmlərin tətbiqi
139. Onun tsikllarına tikinti tsiklları adı verilmişdi.15-20 illik müddəti əhatə etməklə mənzillərin və digər istehsal tikililərinin növlərinin yeniləşməsi ilə bağlıdır. Sonralar bu tsikllar «uzun rəqslər, dəyişmələr» adlandırıldı.Bəs həmin tsiklların müəllifi kimdir?
- K.Marks
  - ✓ S.Kuznes
  - K.Jüqlar
  - F.Kene
  - N.Kondratyev
140. Onun tsiklları 10 il müddəti əhatə edirdi.Onun fikrincə tsikllar əsas kapitalın kütləvi yeniləşməsinin dövrülüyü ilə bağlıdır.Söhbət hansı iqtisadçıdan gedir?
- N.Kondratyev
  - ✓ K.Marks
  - A.Smit
  - E.Hansen
  - S.Kuznes
141. O tsiklları 7-11 il müddəti əhatə edən orta müddətli tsikllar kimi göstərirdi. Onun fikrincə əsas kapitalın yeniləşməsinin, bankların fəaliyyətinin nəticəsi kimi pul-kredit amillərinin qarşılıqlı əlaqəsinin dövrülüyü orta müddətli tsiklların baş verməsinə səbəb olmuşdu.Bu fikirlər kimə aiddir?
- K.Marks
  - ✓ K. Jüqlar
  - C.Keyns
  - E.Hansen
  - R.Solou
142. tsiklları (bunlara ehtiyat tsiklları da deyirlər), əsasən 2- 4 il müddətində baş verən qısamüddətli əmtənin həyat tsikli ilə əlaqələndirirdi. Tsiklların bu növünü o, dünya qızıl ehtiyatlarının dəyişməsi ilə əlaqələndirirdi.Söhbət kimdən gedir?
- E.Hansen
  - ✓ C.Kitçin
  - C.Hiks
  - R.Solou
  - U.Mitçell
143. Hansı iqtisadi nəzəriyyə tsiklların sayını azaldaraq yalnız resessiya və qalxmanı istifadə edir?
- Neoklassik nəzəriyyə
  - ✓ Qərb iqtisadi nəzəriyyəsi
  - Keynsçi nəzəriyyə
  - Smit nəzəriyyəsi
  - Solou nəzəriyyəsi
144. İqtisadi tsiklların fazaları aşağıdakılardan hansında düzgün verilmişdir? 1.böhran (enmə və resessiya) tsikli; 2.depressiyaya hazırlıq tsikli 3.depressiya (staqnasiya) tsikli;4.oyanma (ekspansiya) tsikli; 5. ekspansiya tsiklinə hazırlıq; 6.qalxma (iqtisadi bum, pik) tsikli.
- 1,2,3
  - ✓ 1,3,4,6
  - 1,2,4
  - 1,4,6

- 1,2,3,4

145. Sosial siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- ✓ Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin etmiş olur.
- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.
- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.
- İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

146. Ekoloji siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.
- ✓ Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət göstərir.
- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
- Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.

147. Aqrar siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- ✓ Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.
- Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.
- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.

148. İnvestisiya-innovasiya siyasətinin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.
- ✓ İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.
- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.

149. Xarici iqtisadi siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.
- ✓ Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.
- Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.
- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.

150. Maliyyə siyasətinin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluğunun təmin edilməsi, sosial standartların işlənilib hazırlanması, sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunması, gəlirlərin tənzimlənməsinə xidmət edən sosial siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin edir.
- ✓ Dövlətin maliyyə resurslarının formalaşması və istifadəsi sahəsində, həmçinin dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə və məqsədyönlülüyünə nəzarətə xidmət edir.

- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.
- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir.

**151.** Regional siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- ✓ Regionların iqtisadi inteqrasiyasına və sosial-iqtisadi inkişafına xidmət edir
- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir.
- Davamlı inkişaf baxımından resurslara qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunmasına xidmət edir
- İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

**152.** Struktur siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- İnvestisiya və innovasiyaların miqyas, mənbə və istifadə istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
- ✓ Son istehlakla məcmu yığım, dövlətin gəlir və xərcləri, idxalla ixrac arasında, iqtisadiyyatın regional və sahə strukturları arasında makroiqtisadi proporsiyaların dəyişməsinə xidmət edir
- d) Dövlətin maliyyə resurslarının formalaşması və istifadəsi sahəsində, həmçinin dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə və məqsədyönlülyünə nəzarətə xidmət edir.
- Regionların iqtisadi inteqrasiyasına və sosial-iqtisadi inkişafına xidmət edir.
- Ərzaq təhlükəsizliyi, bir sıra sahələrin xammal bazası rolunu oynayan kənd təsərrüfatı məhsullarının istehsalı və tələbatın milli istehsal hesabına ödənilməsinə, aqrar sahədə mövcud olan problemlərin və inkişaf istiqamətlərinin, islahatların aparılmasına xidmət edir

**153.** Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar

- tam məşğulluq
- ✓ yeni texnologiyaların yaradılması
- iqtisadi artım
- xarici iqtisadi tarazlıq
- qiymətlərin sabitliyi

**154.** Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar

- tam məşğulluq
- ✓ texnikanın tətbiqi
- iqtisadi artım
- xarici iqtisadi tarazlıq
- qiymətlərin sabitliyi

**155.** Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar

- tam məşğulluq
- ✓ texnikanın yaradılması
- iqtisadi artım
- xarici iqtisadi tarazlıq
- qiymətlərin sabitliyi

**156.** Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar

- tam məşğulluq
- ✓ texnikanın yaradılması
- iqtisadi artım
- xarici iqtisadi tarazlıq
- qiymətlərin sabitliyi

**157.** Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar

- resursların bölgüsündə effektivlik
- bölgü münasibətləri sistemində bərabərlik

- ətraf mühitin mühafizəsi
- √ elmin yaradılması
- nemətlərlə optimal təmin olunma

**158.** Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar

- resursların bölgüsündə effektivliyə istiqamətlənmiş məqsədlər
- √ iqtisadiyyatda yeni fəaliyyət növlərinin tətbiqinə istiqamətlənmiş məqsədlər
- ətraf mühitin mühafizəsinə istiqamətlənmiş məqsədlər
- bölgü münasibətləri sistemində bərabərliyə istiqamətlənmiş məqsədlər
- nemətlərlə optimal təmin olunmasına istiqamətlənmiş məqsədlər

**159.** İnstitusional siyasətin mahiyyəti aşağıdakılardan hansında izah olunmuşdur?

- Regionların iqtisadi inteqrasiyasına və sosial-iqtisadi inkişafına xidmət edir.
- √ İqtisadiyyatın dəyişən şəraitə uyğunlaşdırılaraq təşkil edilməsi üçün köhnə iqtisadi, sosial və maliyyə institutlarının yeni şəraitə cavab verə bilən tərzdə funksiya və əlaqələrinin formalaşmasına xidmət edir.
- Əmtəə və xidmətlərin idxal və ixracına, xarici kapitalın ölkəyə cəlb edilməsi və yerli kapitalın ölkədən çıxarılmasına xidmət edir.
- Son istehlakla məcmu yığım, dövlətin gəlir və xərcləri, idxalla ixrac arasında, iqtisadiyyatın regional və sahə strukturları arasında makroiqtisadi proporsiyaların dəyişməsinə xidmət edir
- Dövlətin maliyyə resurslarının formalaşması və istifadəsi sahəsində, həmçinin dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə və məqsədyönlülüyünə nəzarətə xidmət edir.

**160.** Açıq iqtisadi sistemə hansı subyektlər daha çox təsir edir?

- yalnız inkişaf etməkdə olan ölkələr
- dövlət
- yalnız inkişaf etmiş ölkələr
- √ həm dövlət, həm də xarici dünya
- yalnız xarici dünya

**161.** Qapalı iqtisadiyyatın dövriyyə modelində yalnız ev təsərrüfatı və firmalar iştirak edir. İqtisadi sistem qapalı olduğundan bu sistemə daxil edilmir:

- dövlət
- √ dövlət və xarici dünya ölkələri
- inkişaf etmiş ölkələr
- inkişaf etməkdə olan ölkələr
- xarici dünya ölkələri

**162.** Xalq təsərrüfatının dövriyyə modelləri neçə yerə bölünür?

- 2.0
- √ 3.0
- 5.0
- 6.0
- 4.0

**163.** Makroiqtisadi amillər hansılardır?

- iqtisadi
- √ ekzogen (xarici) və endogen (daxili)
- zaman
- geosiyasi
- təbii mühit və məkan

**164.** Əsas makroiqtisadi siyasət modellərindən olan Keyns modelinin mahiyyəti aşağıdakılardan hansında verilmişdir?

- bu modelə görə iqtisadiyyata dövlətin müdaxiləsi yol verilməzdir, iqtisadiyyat öz-özünə tənzimlənən olmalıdır.
- √ bu modelə görə iqtisadiyyata dövlətin müdaxiləsi mütləqdir, əks halda iqtisad böhran vəziyyətindən çıxmaq mümkünsüzdür.
- bu modelə görə hər bir tələb öz təklifini yaradacaqdır. Və bu iqtisadi inkişafın əsas təkan amili olacaqdır.

- bu modelə görə milli iqtisadiyyat tam bir ölkənin sərhəddi çərçivəsində bitməməlidir, açıq iqtisadiyyata tam inteqrasiya etməlidir.
- bu modelə görə tələb və təklif tam tarazlaşdırılmalıdır, təklif tələbi üstələyərsə iqtisadi tsiklin böhran vəziyyətində olduğu rəsmən elan olunmalıdır.

**165.** Makroiqtisadi modellər zaman amilinə görə hansılardır?

- xətti və qeyri-xətti
- ✓ statik və dinamik
- açıq və qapalı
- abstrakt-nəzəri və konkret-iqtisadi
- kiçik ölçülü və çoxölçülüyə

**166.** Makroiqtisadi modellər əhatə dairəsinə görə hansılardır?

- statik və dinamik
- ✓ açıq və qapalı,
- xətti və qeyri-xətti
- abstrakt-nəzəri və konkret-iqtisadi
- kiçik ölçülü və çoxölçülüyə

**167.** Makroiqtisadi modellər elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə hansılardır?

- kiçik ölçülü və çoxölçülüyə
- ✓ xətti və qeyri-xətti
- açıq və qapalı
- statik və dinamik
- abstrakt-nəzəri və konkret-iqtisadi

**168.** Makroiqtisadi modellər strukturlaşmasına görə hansılardır?

- abstrakt-nəzəri və konkret-iqtisadi
- ✓ kiçik ölçülü və çoxölçülüyə
- statik və dinamik
- açıq və qapalı
- xətti və qeyri-xətti

**169.** Makroiqtisadi modellər ümumiləşdirmə dərəcəsinə görə hansılardır?

- kiçik ölçülü və çoxölçülüyə
- ✓ abstrakt-nəzəri və konkret-iqtisadi
- açıq və qapalı
- statik və dinamik
- xətti və qeyri-xətti

**170.** Makroiqtisadi siyasətin modelləri dedikdə nə başa düşülür?

- dövlətin iqtisadiyyata müdaxiləsinin birbaşa metodlar vasitəsilə həyata keçirilməsidir.
- ✓ müxtəlif iqtisadi proseslərin məntiqi, qrafiki və riyazi təsviridir.
- mühüm iqtisadi mexanizmlərdir
- əsas hüquqi-normativ aktlardır.
- dövlətin iqtisadiyyata müdaxiləsinin dolaylı metodlar vasitəsilə həyata keçirilməsidir.

**171.** Ayrı-ayrı sahələrin, ərazilərin, funksiyaların inkişafı üçün və strateji vəzifələrin həlli üçün dövlət tənzimlənməsi alətlərinin tətbiqi (iqtisadiyyatın idarəedilməsinə fərdi yanaşma) hansı yanaşmalar baxımından həyata keçirilir? 1.əhali yanaşması 2.sahəvi yanaşma 3.ərazi yanaşması 4.funksional yanaşma 5.proqram məqsəd yanaşması 6.istehsal yanaşması

- 1,2,3,4
- ✓ 2,3,4,5
- 1,2,3
- 1,4,5



- 3,4,5,6

172. Vahid iqtisadi fəzanın formalaşdırılması (iqtisadiyyatın idarə edilməsinə ümumi yanaşma) hansılardan ibarətdir? 1. Tipoloji yanaşma 2. Fasiləsizlik yanaşması 3. Maliyyə yanaşması 4. İqtisadi təhlükəsizlik yanaşması 5. Sosial vəziyyət yanaşması

- 2,3,4
- ✓ 1.2
- 3.5
- 1.3
- 2.5

173. Holland iqtisadçısı Y. Tinbergen optimal iqtisadi siyasətin, qurulmasının ilkin mərhələlərini və addımlarını vermişdir ki, onlar da : 1. İlk olaraq idarəedici orqanlar iqtisadi siyasətin əsas məqsədini müəyyənləşdirməlidirlər, hansı ki, insanların həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmalıdır. Sonra qoyulmuş məqsədə nail olmaq üçün məqsəd göstəricilərini müəyyənləşdirilməlidirlər; 2. İqtisadiyyatın ayrı-ayrı sahələrində özəlləşdirmənin xüsusi çəkisi artırılmalıdır. 3. İdarə edici orqanlar iqtisadi siyasətin uğrunda həyata keçirilməsi üçün öz müvafiq vasitələrini təmin etməlidirlər; 4. Seçilmiş vasitələrin məqsəd göstəriciləri ilə əlaqəsi və məqsədlərə təsir gücü olmalıdır. 5. İstehsalda “tələb öz təklifini yaratmalıdır.” prinsipi əsas götürülməlidir.

- 3,4,5
- 1,3,5
- ✓ 1,3,4
- 1.2
- 1,2,5

174. İlk iqtisadi siyasət nəzəriyyəsinin əsası kompleks şəkildə nə vaxt və kim tərəfindən qoyulmuşdur?

- XX əsrin 30-cu illərində C.Keyns tərəfindən
- ✓ XX əsrin 50-ci illərində Y. Tinbergen tərəfindən
- XX əsrin 70-ci illərində M.Fridmen tərəfindən
- XIX əsrin ortalarında K.Marks tərəfindən tərəfindən
- XX əsrin ortalarında C.Xiks tərəfindən

175. İqtisadi siyasətin bütün formaları üçün vacib olan üç əsas prinsip aşağıdakılardan hansılardır? 1. İqtisadi siyasət həmişə iki amilin təsiri: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi təfəkkür səviyyəsi ilə formalaşır. 2. İqtisadi siyasət əsasən sosial yönümlü infrastrukturların yaradılması üçün həyata keçirilir. 3. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 4. İqtisadi siyasət yalnız bazarın inkişaf qanunlarını araşdırır. 5. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- 1,2,4
- ✓ 1,3,5
- 2,3,5
- 2.4
- 1.2

176. İqtisadi siyasətdə tədbirlər kompleksi – nədir?

- Dövlət tərəfindən bazar mexanizmlərinin kompleks şəkildə yaradılmasıdır. Bu zaman bazarda tələb və təklif mütləq tarazlıq halına gətirilir, əhalinin alıcılıq qabiliyyətinin artırılması üçün bazara əlavə pul kütləsi buraxılır.
- ✓ Elmi nəzəri və praktiki tənzimləmə vasitələrindən ibarətdir. Nəzəri cəhətdən bu iqtisadi təfəkkürün formalaşması, praktik cəhətdən isə konkret funksional istiqamətlərin tənzimlənməsi vasitələri – müvafiq siyasət vasitələrindən ibarətdir.
- Mühüm investisiya siyasəti mexanizmlərinin yaradılmasıdır. Və bunun nəticəsində ölkəyə xarici investisiyaların cəlbinə şərait yaratmaqdır, sosial yönümlü investisiyaların xüsusi çəkisinin artırmaqdır.
- İqtisadiyyatın bütün sahələrində dövlətin rolunu artırmaqdır, bu xüsusilə dövlət mülkiyyətinin xüsusi mülkiyyətə keçməsinə şərait yaratmamaqdan ibarətdir. Mülkiyyət hüquqları dövlətə məxsus olmalıdır.
- Sahibkarlıq fəaliyyətinin inkişafının əsas yolları araşdırılır, bu əsasən elmi və praktiki cəhətdən həyata keçirilir

177. İqtisadi siyasət anlayışını o aşağıdakı kimi izah edirdi: «Dövlətin iqtisadi siyasəti iqtisadi proseslərin gedişini nizamlamaq, onların bu proseslərə təsir göstərmək və yaxud proseslərin gedişini müəyyənləşdirən tədbirlər kompleksindən ibarətdir»

- X.Girs
- ✓ C.M Keyns
- U.Rostou
- J.B Sey
- M.Fridmen

178. Dövlətin iqtisadi siyasəti nədir?

- transformasiya şəraitində ölkədə baş verən iqtisadi proseslərə sistemli şəkildə yanaşma, tsiklik böhranların aradan qaldırılması proseslərinin məcmusudur.
- √ dövlət hakimiyyət, qanunverici və icra orqanları tərəfindən ölkədə baş verən iqtisadi, sosial, siyasi və d. proseslərin korrektə edilməsi məqsədyönlü şəkildə salınmaqla cəmiyyət və dövlətin maraqlarına uyğunlaşdırılması tədbirlərinin məcmusudur.
- Milli Hesablar Sistemi (MHS) planlarının işləni b hazırlanması və konkret iqtisadi proseslərə onun vasitəsilə təsiretmə imkanlarının məcmusudur.
- dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin tənzi mlənməsi sahəsində problemlərin qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin məcmusudur.
- dövlət tərəfindən fəal investisiya siyasətinin həyata keçirilməsi və bu sahədə maliyyə təminatında tam nəzarət mexanizminin yaradılması proseslərinin məcmusudur.

179.

Hansı halda dövlət səmərəli fəaliyyət göstərən hesab edilməlidir? 1. Səmərəli bazar mexanizmləri təşkil olunmalıdır, onun idarəetmədə tətbiq dairəsi genişləndirilməlidir. 2. Cəmiyyətdə sosial yardıma, köməyə ehtiyacı olan insanların sayı minimuma endirilməlidir. 3. Qanunvericiliyə uyğun olaraq hüquqi-normativ aktlar yaradılmalıdır. 4. Investisiyaların sosiallaşmasına çalışmaq strateji məqsədə çevrilməlidir. 5. Sahibkarlıq fəaliyyətinin tənzi mlənməsi sahəsində

- 3.4
- √ 2.4
- 1,3,5
- 2.3
- 1.5

180.

Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar:

- resursların bölgüsündə effektivliyə istiqamətlənmiş məqsədlər
- √ iqtisadiyyatda yeni texnologiyaların tətbiqinə istiqamətlənmiş məqsədlər
- ətraf mühitin mühafizəsinə istiqamətlənmiş məqsədlər
- bölgü münasibətləri sistemində bərabərliyə istiqamətlənmiş məqsədlər
- nemətlərlə optimal təmin olunmasına istiqamətlənmiş məqsədlər

181.

Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar

- tam məşğulluğa istiqamətlənmiş məqsədlər
- √ iqtisadiyyatda baş verən mütərəqqi meyillərin stimullaşdırılması
- iqtisadi artıma istiqamətlənmiş məqsədlər
- xarici iqtisadi tarazlığa istiqamətlənmiş məqsədlər
- qiymətlərin sabitliyinə istiqamətlənmiş məqsədlər

182.

Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə aşağıdakı növlərə bölmək olar:

- tam məşğulluğa istiqamətlənmiş məqsədlər
- √ mövcud vəziyyətin saxlanılmasına istiqamətlənmiş məqsədlər
- iqtisadi artıma istiqamətlənmiş məqsədlər
- xarici iqtisadi tarazlığa istiqamətlənmiş məqsədlər
- qiymətlərin sabitliyinə istiqamətlənmiş məqsədlər

183.

«Məqsədlər ağacı»na aşağıdakılar aid edilir

- iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti)
- √ rəqabətin stimullaşdırılması
- davamlı inkişafın uzunmüddətliliyi
- milli maraq və milli təhlükəsizliyi.
- sosial humanizmi

184.

«Məqsədlər ağacı»na aşağıdakılar aid edilir

- iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti)
- √ pul tədavülünün sabitləşdirilməsi
- milli maraq və milli təhlükəsizliyi
- davamlı inkişafın uzunmüddətliliyi

- sosial humanizmi

185. «Məqsədlər ağacı»na aşağıdakılar aid edilir.

- iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti);
- ✓ iqtisadi tsiklin tarazlaşdırılması
- davamlı inkişafın uzunmüddətliyi;
- milli maraq və milli təhlükəsizliyi.
- sosial humanizmi;

186. Azərbaycanda bazar sisteminə keçid şəraitində milli iqtisadiyyatın formalaşması və inkişafı hansı prinsipə söykənir.

- keçid şəraitində ölkənin böhrandan çıxarmaqla sabitləşmə siyasətini tətbiq etmək
- inzibati-amirlik sistemindən bazar sisteminə keçid
- Azərbaycanın müstəqil dövlətə çevrilməsi və dünya təsərrüfat sisteminə intensiv qovuşmasını
- ✓ Hamısı düzdür
- yeni iqtisadi sistemə keçidlə bazar iqtisadiyyatının tələblərinə uyğun islahatların aparılması və yaradılması

187. Müəyyənləşdirmənin formulası hansıdır?

- $Y = C + I$
- ✓  $Y = C + I + G + NE$
- $Y = C + I + G$
- $Y = C + G$
- heç biri

188. İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri

- qismən rəqabət və qarşılıqlı tamamlanma
- davamlı inkişafın uzunmüddətliyi
- rəqabət
- ✓ cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı.
- qarşılıqlı tamamlanma

189. İnsan inkişafı indeksi göstəricilərinə aiddir:

- səhiyyənin inteqral göstəricisi
- əhalinin hər nəfərinə düşən xalis məhsulun həcmi ilə ölçülən həyat səviyyəsi
- əhalinin hər nəfərinə düşən milli gəlirin həcmi ilə ölçülən həyat səviyyəsi
- əhalinin hər nəfərinə düşən ÜMM-in həcmi ilə ölçülən həyat səviyyəsi
- ✓ əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi ilə ölçülən həyat səviyyəsi

190. «Ənənəvi cəmiyyət» adlandırılan birinci mərhələdə nə olur?

- əhalinin 75 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
- əhalinin 65 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
- əhalinin 70 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
- ✓ əhalinin 80 faizi ərzaq istehsalı sferası ilə məşğul olur
- əhalinin 85 faizi ərzaq istehsalı sferası ilə məşğul olur

191. Liberal prinsiplərlə himayədar siyasət arasında ziddiyyətli proseslər baş verir:

- milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirir
- maliyyə və real sektorun balanslılığını təmin edir
- rayonun, ölkənin, ölkə qruplarının, ya bütün dünyanın və ya onun müəyyən hissəsinin – istehsal sahələri və növləri təsərrüfatını öyrənir
- ✓ bir tərəfdən ölkə milli iqtisadi təhlükəsizlik prinsiplərini gözləyir (daxili bazarı və milli istehsalı qorunmalı), digər tərəfdən liberal prinsiplər əsasında dünya iqtisadiyyatına qovuşur
- təbii resurslarla ölkənin iqtisadi birliyinin həm milli iqtisadiyyatın formalaşmasında həm də məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşdirilməsinə çalışır

192. Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatı tənzimlənir:
- Nazirlər Kabineti tərəfindən aparılan idxal əməliyyatları;
  - Nazirlər Kabineti tərəfindən aparılan ixrac əməliyyatları;
  - müvafiq dövlət orqanlarından rəy və ya lisenziya alınmaqla aparılan idxal-ixrac əməliyyatları;
  - ✓ beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.
  - rezidentlərin öz vəsaiti hesabına idxal;
193. Qapalı tipdə tətbiq olunan iqtisadi mexanizmlərə aiddir: 1. Kəmiyyət ölçüsünə yatan mexanizmlər 2. Kəmiyyət ölçüsünə yatan mexanizmlər 3. Milli iqtisadi tarazlıq və xarici dünya
- ✓ 1,2,
  - 1,2,3
  - 1.0
  - 1.3
  - 2.0
194. Açıq tipdə tətbiq olunan iqtisadi mexanizmlərə aiddir: 1. Milli iqtisadi tarazlıq və xarici dünya 2. İstehsal və istehlak arasında tarazlıq mexanizmi 3. Kapitalın gəlirə və gəlirin kapitalla çevrilməsi mexanizmi
- 1.2
  - 1.3
  - 2.3
  - ✓ 1,2,3
  - 2.0
195. Qloballaşma milli iqtisadi sistemin əsaslarına və rəqabət üstünlüklərinə güclü təsir göstərir. Bu proses əsasən aşağıdakı istiqamətlərdə baş verir. 1) milli rəqabət üstünlükləri beynəlxalq meyarların güclü təsirinə məruz qalır. 2) liberal prinsiplərlə himayədar siyasət arasında ziddiyyətli proseslər baş verir. 3) Investisiya mühiti güclü təsirə məruz qalır
- 2.0
  - 1,2,3
  - 1.3
  - 3.0
  - ✓ 1.2
196. Tsiklik əsasda balanslaşdırılmış dövlət büdcəsi hansının nəticəsidir?
- iqtisadi enmə dövründə vergilərin artması və dövlət xərclərinin azalmasının
  - iqtisadi enmə dövründə həm vergilərin, həm də dövlət xərclərinin azalmasına
  - inflyasiyanın yüksəlməsi dövründə vergilərin dəyişməməsi və dövlət xərclərinin artmasına
  - ✓ iqtisadi enmə dövründə vergilərin azalması və dövlət xərclərinin artmasının
  - inflyasiyanın yüksəlməsi dövründə vergilərin azalması və dövlət xərclərinin artmasına
197. Avtomatik stabilləşdirici
- bir qayda olaraq qanunvericilik aktlarında öz əksini tapırlar.
  - lakin heç də həmişə avtomatik stabilləşdiricilər əmələ gələn tərəddüdləri söndürməyə qadir olmur
  - gəlirlərin azalması zamanı gəlirdən alınan vergi avtomatik olaraq azalır
  - ✓ avtomatik stabilləşdiricilər xərclərin artımının qarşısını ala bilmirlər
  - əvvəldən nəzərdə tutulur
198. Dövlətin iqtisadi siyasətinin konsepsiyasının ikincisi elementi-ideyaların təhlili nədən ibarətdir:
- ✓ bütün mümkün məqsədlərə nail olmanın qiymətləndirilməsi aparılır
  - bütün mümkün məqsədlərin təsnifləşdirilməsindən başlayır.
  - bütün mümkün məqsədlərin müəyyən edilməsindən başlayır,
  - məqsədlər vasitəçi – aralıq və ya yekun, uzunmüddətli və qısamüddətli məqsədlərə ayrılır
  - hər bir məsələnin xarakteristikası verilir
199. Dövlətin iqtisadi siyasətinin konsepsiyasının birincisi elementi-iqtisadi vəziyyətin təhlili nədən ibarətdir:

- mənfə halların ləğv edilməsinin alternativ nəticələri qiymətləndirilir
- regionun və sferanın iqtisadiyyatında «ağrılı» nöqtələr müəyyənləşdirilir
- problemin həllinin müddətliyi qiymətləndirilir
- ✓ problemin həllinin institusional mümkünlüyü qiymətləndirilir
- mənfə halların ləğv edilməməsinin alternativ nəticələri qiymətləndirilir

**200.** Dövlətin iqtisadi siyasəti

- iqtisadi sisteminin məqsədyönlü formalaşmasıdır
- iqtisadi sisteminin məqsədyönlü təkmilləşdirilməsidir
- insanlar tərəfindən işlənilib-hazırlanır
- xalq təsərrüfatının inkişafının zəruri şərtlərinin tənzimlənməsində mövcud iqtisadi sistemin əsasında durur
- ✓ xalq təsərrüfatında mövcud vəziyyətini qiymətləndirir

**201.** Nə bir daha dövlətin iqtisadi siyasəti konsepsiyasının işlənilib – hazırlanmasını aktuallaşdırdı.

- XX-əsrin 30-illərində müntəzəm baş verən problemlərin həll edilməsinə istiqamətlənmiş «təcili» dövlət tənzimlənməsi tədbirlərinin sosial partlayışların qət edilməsi üçün tamamilə kifayət etməsinin aydın olması,
- tənzimləmə strukturlarında ayrı-ayrı dövlət orqanlarının qarşılıqlı əlaqələri qaydasının təyininə ehtiyacın olması
- müxtəlif situasiyaların tədqiqi
- ✓ milli iqtisadiyyatın inhisarsızlaşdırılmasına əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydalarının təyininə ehtiyacın olması
- XX-əsrin 30-illərində müntəzəm baş verən böhranların həll edilməsinə istiqamətlənmiş «təcili» dövlət tənzimlənməsi tədbirlərinin sosial partlayışların qət edilməsi üçün tamamilə kifayət etməsinin aydın olması,

**202.** Ümumi iqtisadi siyasət nəinki iqtisadi nəzəriyyənin metod və gəlidiyi nəticələrinin fərqi qəbul edir, həm də təsərrüfat məsələlərinin həlli ilə bağlı alternativ qərarlarının işlənilib hazırlanmasını nəzərdə tutur. O:

- ümumi qanunuyğunluqlar və iqtisadi maraqların qarşılıqlı əlaqəsini tədqiq edir
- ümumi qanunuyğunluqlar və iqtisadi maraqların münasibətləri tədqiq edir
- ümumi qanunuyğunluqları nəzərə alır
- iqtisadi maraqları nəzərə alır
- ✓ iqtisadi sistemin malik olduğu maddi resurslarının istifadə imkanını tədqiq edir

**203.** Bu gün ölkəmizdə həyata keçirilən dövlətin iqtisadi siyasətinin konkret istiqamətlərinin rolunu nə kəskin artırmışdır

- son illərdə ölkəmizdə bazar iqtisadiyyatının sosial təyinatının güclənməsi,
- davamlı inkişaf modelinə keçid zərurətindən irəli gələrək ekoloji tarazlığın təmin edilməsi
- gəlirlərin formalaşmasında effektiv sosial siyasətin yeridilməsi
- ✓ ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi problemləri
- gəlirlərin bölgüsündə effektiv sosial siyasətin yeridilməsi

**204.** Böhrandan çıxış proqramları gələcəyə istiqamətlənməlidir. Bu baxımdan ölkədə davamlı inkişafın təmin edilməsi, hər şeydən əvvəl, görünür yaxın gələcəkdə, sadəcə olaraq, adam başına düşən ÜDM – in dinamik və davamlı artımını deyil, həm də onun nəyini tələb edir.

- iqtisadi inkişafın təmin edilməsini
- milli valyutanın sabitliyini çevikliyi
- əhalinin alıcılıq qabiliyyətinin çevikliyi
- ✓ elmi – texniki tərəqqilə müşahidə olunmasını
- qiymətin çevikliyi

**205.** Milli iqtisadi inkişaf strategiyasını formalaşdırarkən ən başlıca problem prioritetlərin düzgün seçilməsidir. Bəzi tədqiqatçılar nəyin üstün inkişafını təklif edirlər.

- məişət xidmətləri sektorun
- istehsal xidmətləri sektorun
- səhiyyə xidmətləri sektorun
- ✓ sənayenin və yaxud real sektorun
- kommunal xidmətləri sektorun

**206.** Qlobal maliyyə böhranından çıxış proqramları hansı əsaslarının yaradılmasına xidmət etməlidir

- iqtisadi inkişafın investisiyon
- milli iqtisadiyyatın sabitliyinin təmin edilməsi
- iqtisadi inkişafın kommunikasiyon
- ✓ milli iqtisadiyyatın davamlılığının təmin edilməsi
- milli iqtisadiyyatın tarazlığının təmin edilməsi

207. Dünyanın inkişafının müasir mərhələsində beynəlxalq aləmdə yeni nələr formalaşır

- qanunlar
- aktlar
- mövqeylər
- normalar
- ✓ standartlar

208. Ölkəmiz beynəlxalq miqyasda baş verən prosesləri, mütərəqqi meylləri nəzərə alaraq iqtisadi strategiyası nəyi gözlənilməklə davamlı inkişafın təmin olunmasına istiqamətlənməlidir.

- milli iqtisadiyyatın qapalı fəaliyyəti
- milli iqtisadiyyatın açıq fəaliyyəti
- milli iqtisadiyyatın sosial yönümlüyü
- milli iqtisadiyyatın bazar yönümlüyü
- ✓ milli iqtisadiyyatın təhlükəsizliyini

209. Qlobal maliyyə böhranı göstərdi ki, hər bir ölkənin inkişaf modelinin prinsiplərinə uyğun olaraq həyata keçirilən nə sadəcə olaraq ancaq iqtisadi artımın yüksək sürətinin təmin edilməsi məqsədlərinə istiqamətlənməsi müasir dövrdə məqbul sayıla bilməz.

- struktur siyasət
- innovasiya siyasəti
- investisiya siyasəti
- ✓ iqtisadi siyasət
- regional siyasət

210. Hansı dövlətin təcrübəsi onu sübut edir ki, istər inkişafın təmin olunması, istərsə də böhrandan çıxış zamanı dövlət və bazar mexanizminin optimal nisbətdə tətbiqi daha çox səmərə verir.

- Cənubi Koreya
- İndoneziya
- Hindistan
- ✓ Çin
- Tailand

211. Hansı əksər ölkələr daha çox real sektora müxtəlif proqramlar və yardımlar etmək vasitəsilə real məcmu tələbin genişləndirilməsinə üstünlük verirlər

- ✓ Avropa
- Şərqi Asiya
- Şərqi
- Afrika
- Asiya

212. Maliyyə sektoruna çox böyük miqyasda büdcədən yardımlar etməklə ölkə iqtisadiyyatının böhrandan çıxışını təmin etməyə çalışan dövlət hansıdır.

- Rumınyə
- İngiltərə
- Almaniya
- Franca
- ✓ ABŞ

213. Təcrübə göstərir ki, müasir maliyyə - iqtisadi böhran, əslində, qlobal dünyanın hansı keçid prosesidir

- ✓ bir makroiqtisadi tarazlıqdan başqa bir yeni makroiqtisadi tarazlığa
- bir tədiyyə tarazlıqdan başqa bir yeni tədiyyə tarazlığına
- bir mikroiqtisadi tarazlıqdan başqa bir yeni mikroiqtisadi tarazlığa
- geoiqtisadi tarazlıqdan başqa bir yeni geoiqtisadi tarazlığa
- bir maliyyə tarazlıqdan başqa bir yeni maliyyə tarazlığına

214. Son illərdə reallıq ABŞ iqtisadiyyatında müşahidə olunan əsas ziddiyyət bundan ibarətdir ki, real və fiktiv kapital arasındakı fərq özünün elə bir maksimum həddinə çatdı ki, nəticədə arasında dərin uçurum yarandığı sektorlar hansılardır

- təbii
- kommunikasiya
- informasiya
- ✓ maliyyə
- ictimai

215. Hələ 2000-ci illərdə dünyanın bir sıra aparıcı elmi iqtisadi məktəbləri belə hesab edirdilər ki, bu gün dünyada nəyə əsaslanan iqtisadiyyat formalaşmalıdır

- plüralizm
- idealizm
- transformizm
- volyuntarizm
- ✓ liberalizm

216. Qlobal maliyyə böhranını doğuran amilləri şərh edərkən ABŞ – ın federal ehtiyat sisteminin prezidentinin özü etiraf etmişdir ki, bu gün Amerikanın maliyyə böhranına səbəb olan ən mühüm amillərdən biri də bu illərdə ABŞ hökumətinin dövlətin iqtisadi siyasətində kimin makroiqtisadi tənzimləmə prinsiplərindən imtina etməsi olmuşdur.

- D.Rikardo
- Y.Tinberqen
- S.Beyli
- ✓ C.Keysin
- S.A.Smit

217. Dünyada baş verən müasir qlobal maliyyə böhranının tarixi səpkidə araşdırılması göstərir ki, onlar öz başlanğıcını ilk növbədə beynəlxalq maliyyə münasibətlərinin formalaşmasının sırf monitor prinsiplərə əsaslanan hansı «konsensusunun» qəbulu dövründən başlayır.

- Paris
- Tokiyo
- Roma
- ✓ Vaşinqton
- London

218. Qlobal maliyyə böhranı milli iqtisadiyyatın nələrin dəyişən şəraitə və tələbə uyğun dərk edilərək yenidən dəyərləndirilməsini kəskin aktuallaşdırdı

- vəzifələrini
- ✓ inkişaf qanunauyğunluqlarını
- əlamətlərini
- iqtisadi gücləri
- funksiyalarını

219. Hakimiyyətin milli orqanları idarəetmə funksiyalarının bir qismini onlara verirlər. İqtisadi siyasət dövləüstü formasının daha parlaq nümunəsi:

- AB-dir
- ✓ Aİ-dir
- NATO-dur
- MDB-dir
- BMT-dir

220. Neçənci əsrdə iqtisadi ədəbiyyatda daha çox «sehrli beşbucaq» anlayışından istifadə olunur.?
- XXI əsrin əvvəlində
  - √ XX əsrin sonunda
  - XIX əsrin sonunda
  - XX əsrin əvvəllərində
  - XIX əsrin əvvəllərində
221. Bir-biri ilə qarşılıqlı əlaqədə olan məqsədlərin reallaşdırılmasına dövlət bilavasitə cavabdehdir və onlar bilavasitə dövlətin iqtisadi siyasətində nəzərə alınmalıdır. Onlara daxildir
- 2.0
  - √ 4.0
  - 5.0
  - 6.0
  - 3.0
222. Praktiki yanaşmada: aid deyil
- Mövcud olan problem və məsələlər haqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədlə onların məlumatlandırılması prosesinin mövcudluğu;
  - √ Hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün daimi resursların ayrılması;
  - Hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması;
  - Qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi (hansıki siyasi dövrdən asılıdır) nəzərdə tutulur.
  - Dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarıüzrə tədbirlərin reallaşması;
223. Praktiki yanaşmada: aid deyil
- Mövcud olan problem və məsələlər haqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədlə onların məlumatlandırılması prosesinin mövcudluğu;
  - √ Mövcud olan problem və məsələlər haqda iqtisadiyyatın subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədlə onların məlumatlandırılması prosesinin mövcudluğu;
  - Hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması;
  - Qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi (hansıki siyasi dövrdən asılıdır) nəzərdə tutulur.
  - Dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarıüzrə tədbirlərin reallaşması;
224. Praktiki yanaşmada: aid deyil
- Mövcud olan problem və məsələlər haqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədlə onların məlumatlandırılması prosesinin mövcudluğu;
  - √ Dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak etməyən subyektlərin sayının ixtisarıüzrə tədbirlərin reallaşması;
  - Hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması;
  - Qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi (hansıki siyasi dövrdən asılıdır) nəzərdə tutulur.
  - Dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarıüzrə tədbirlərin reallaşması;
225. Məqsədlərinin münaqişəsinin həlli probleminə neçə nöqtəyi – nəzərdən:
- baxmaq olmur
  - √ 2.0
  - 3.0
  - 4.0
  - 1.0
226. Bu gün bu neçə funksiyanın yerinə yetirilməsi milli iqtisadiyyat çərçivəsində daxili iqtisadi tarazlığa nail olmağa şərait yaradır?
- 1.0
  - √ 3.0
  - 4.0
  - 5.0
  - 2.0



227. Uzunmüddətli dövr ərzində..... konsepsiyalarda hesab edilirdi ki, konyuktura sabitliyi blokunda aparıcı məqsəd iqtisadi artım sayılır və digər vəzifələrin yerinə yetirilməsi dəəsaslı dərəcədə ondan asılı idi.
- ortodoksal
  - √ ordoliberal
  - neoklassik
  - neoliberal
  - klassik
228. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən 25-ə yaxın göstərici təhlil edilir:aid deyil
- Xarici borc, ÜDM görə 30 %
  - √ inflyasiyanın səviyyəsi 25%
  - Daxili borc, ÜDM görə 30 %
  - Dövlət borcunun ödənilməsi üçün xərclərin xüsusi çəkisi, dövlət büdcəsinin xərclərinin ümumi həcminə görə 20%
  - İnflyasiyanın səviyyəsi, 125%
229. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən 25-ə yaxın göstərici təhlil edilir:aid deyil
- adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası, ölkələr üzrə müqayisəsi;
  - √ adambaşına düşən fəal əhəlinin sayı;
  - sənayenin ümumi məhsulunda maşınqayırmanın xüsusi çəkisi;
  - investisiyaların ümumi məhsulunda xüsusi çəkisi;
  - emaləndirici sənayenin ümumi məhsulda xüsusi çəkisi;
230. N.Kondratyevin tsiklları - böyük konyukturanın tsikli olmaqla neçə illik dövrü əhatə edir.
- 30-35
  - √ 48-55
  - 40.0
  - 55-60
  - 50-55
231. S.Kuznesin tsiklları və yaxud tikinti tsiklları neçə illik müddəti əhatə etməklə mənzillərin və digər istehsal tikililərinin növlərinin yeniləşməsi ilə bağlıdır. Sonralar bu tsikllar «uzun rəqslər, dəyişmələr» adlandırıldı
- 44105.0
  - √ 15-20
  - 40.0
  - 30-35
  - 25-35
232. K.Marksın tsiklları neçə il müddətini əhatə edən bu tsikllar əsas kapitalın kütləvi yeniləşməsinin dövrülüyü ilə bağlıdır
- 20.0
  - √ 10.0
  - 40.0
  - 50.0
  - 30.0
233. K. Jüqların tsiklları neçə il müddəti əhatə edən orta müddətli tsikllar əsas kapitalın yeniləşməsinin, bankların fəaliyyətinin nəticəsi kimi pul-kredit amillərinin qarşılıqlı əlaqəsinin dövrülüyü ilə bağlı olan tsikllardır
- 42983.0
  - √ 43046.0
  - 4.0
  - 43014.0
  - 43074.0

234. C.Kiçinin tsiklləri (bunlara ehtiyat tsiklləri da deyirlər), əsasən neçə il müddətində baş verən qısamüddətli, əmtənin həyat tsikli ilə əlaqəli olan tsikllərdir
- 1.0
  - ✓ 42827.0
  - 4.0
  - 42796.0
  - 42767.0
235. Bazarın normal fəaliyyət göstərməsi üçün iqtisadi siyasəti daha dar çərçivədə reallaşdırmağa başlayır ki, bu da onun istiqamətlərində öz əksini tapır. Yəni, hansı siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin etmiş olur
- əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən sosial siyasəti
  - ✓ sosial cəhətdən normal hesab edilən əhali qruplarının çoxalmasına xidmət edən sosial siyasəti
  - sosial standartların işlənilib hazırlanmasına xidmət edən sosial siyasəti
  - sosial cəhətdən zəif hesab edilən əhali qruplarının qorunmasına xidmət edən sosial siyasəti
  - məşğulluğunun təmin edilməsinə xidmət edən sosial siyasəti
236. Bazarın normal fəaliyyət göstərməsi üçün iqtisadi siyasəti daha dar çərçivədə reallaşdırmağa başlayır ki, bu da onun istiqamətlərində öz əksini tapır. Yəni, hansı siyasəti həyata keçirməklə sosial yönümlü bazar iqtisadiyyatının tarazlı fəaliyyətini təmin etmiş olur.
- əmtəə ixracına xidmət edən xarici iqtisadi siyasəti
  - xidmətlərin idxalına xidmət edən xarici iqtisadi siyasəti
  - xidmətlərin ixracına xidmət edən xarici iqtisadi siyasəti
  - əmtəə idxalına xidmət edən xarici iqtisadi siyasəti
  - ✓ xidmətlərin ödənilməsinə xidmət edən xarici iqtisadi siyasəti
237. Açıq iqtisadi sistemdə dövlətin iştirakı ilə xalq təsərrüfatının dövriyyəsinin modelində həm dövlət, həm də xarici dünya iqtisadi sistemə təsir etdiyi model hansıdır
- birinci tip
  - ✓ üçüncü tip
  - dördüncü tip
  - beşinci tip
  - ikinci tip
238. Qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:aid deyil
- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini;
  - ✓ müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü;
  - milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi;
  - iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişmədiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi;
  - rəqabətin və bazar mexanizminin saxlanmasının təmini;
239. Qarışıq iqtisadiyyatlı hər bir dövlət neçə əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:
- 2.0
  - ✓ 4.0
  - 5.0
  - 6.0
  - 3.0
240. Bir qayda olaraq... daha çox ehtimal, ekspert xarakteri daşıyır.
- riskin idarə edilməsi
  - ✓ riskin iymətləndirilməsi
  - riskin ölçüsü
  - riskin səbəbi
  - riskin dəyərləndirilməsi

241. İqtisadiyyatın necə strukturu ölkəni dünya bazarı konyukturasından asılılığını gücləndirir.?
- pozitiv
  - √ neqativ
  - dolayı
  - birbasa
  - asılı
242. Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:aid deyil
- İqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti);
  - √ Sosial humanizm və sosial sabitlik
  - Davamlı inkişafın uzunmüddətliyi
  - Milli maraqvəmillitəhlükəsizliyi.
  - Sosial humanizmi
243. Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:aid deyil
- İqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti);
  - √ Daimi məşğulluq və iqtisadi sabitlik
  - Davamlı inkişafın uzunmüddətliyi
  - Milli maraqvəmillitəhlükəsizliyi
  - Sosial humanizmi
244. Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:aid deyil
- İqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti);
  - √ İqtisadi sabitlik və iqtisadi davamlılıq
  - Davamlı inkişafın uzunmüddətliyi
  - Milli maraqvəmillitəhlükəsizliyi.
  - Sosial humanizmi
245. Dövlətin iqtisadi siyasətinin məqsədlərini xarakterinə görə neçə növə bölmək olar?
- 3.0
  - √ 4.0
  - 6.0
  - 2.0
  - 5.0
246. Müstəqilik dedikdə ....və...müstəqillik nəzərdə tutulur.
- iqtisadi,sosial
  - √ iqtisadi,siyasi
  - sosial,hüquqi
  - hüquqi,siyasi
  - sosial,siyasi
247. Dövlətin ali məqsədi cəmiyyətin ictimai rifahına nail olmaqdır. «Piramida»nın növbəti pilləsində ictimai-siyasi məqsədlər kimi göstərilir: 1. Müstəqillik 2. Hüquqiintizam 3. Təhlükəsizlik 4. Stabillik 5. Sabitlik 6. Davamlılıq
- 1,3,4
  - √ 1,2,3
  - 1,3,5
  - 1,2,4
  - 3,5,6
248. Dövlətin iştirakı qapalı sistemə daxil edilir və dövlət vergilər, satınalmalar və pul kütləsinin tənzimləməsi ilə bu prosesə təsir göstərir.

- birinci tip
- ✓ ikinci tip
- dördüncü tip
- beşinci tip
- üçüncü tip

249. Dövlətin iştirakı qapalı sistemə daxil edildiyi və dövlət vergilər, satınalmalar və pul kütləsinin tənzimləməsi ilə bu prosesə təsir göstərdiyi. model hansıdır.

- ✓ ikinci tip
- beşinci tip
- birinci tip
- üçüncü tip
- dördüncü tip

250. Yalnız ev təsərrüfatı və firmalar iştirak etdiyi model hansıdır

- ikinci tip
- ✓ birinci tip
- dördüncü tip
- beşinci tip
- üçüncü tip

251. Qapalı iqtisadiyyatın dövriyyə modeli hansıdır

- ikinci tip
- ✓ birinci tip
- dördüncü tip
- beşinci tip
- üçüncü tip

252. Xalq təsərrüfatının dövriyyəsinin modelləri makroiqtisadi qarşılıqlı əlaqələr sistemini təhlil etməyə imkan verir. İqtisadiyyat açıq və qapalı olduğundan iqtisadi siyasətin necə olmasına təsir edir. Ona görə xalq təsərrüfatının dövriyyə modellərini neçə yerə bölürlər.

- 2.0
- ✓ 3.0
- 4.0
- 6.0
- 5.0

253. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi

- dünyada əhalinin gəlirləri
- ✓ hava şəraiti
- texnologiyanın idxalı
- neft yataqlarının kəşfi
- texnikanın amortizasiyası

254. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi

- dünyada əhalinin gəlirləri
- ✓ yeni təbii resursların aşkara çıxarılması
- texnologiyanın idxalı
- neft yataqlarının kəşfi
- texnikanın amortizasiyası

255. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi
- dünyada əhalinin gəlirləri
  - √ qızıl yataqlarının kəşfi
  - texnologiyanın idxalı
  - neft yataqlarının kəşfi
  - texnikanın amortizasiyası
256. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi
- dünyada əhalinin gəlirləri
  - √ neftin və d.yanacaqların qiymətinin dəyişməsi
  - texnologiyanın idxalı
  - neft yataqlarının kəşfi
  - texnikanın amortizasiyası
257. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi
- dünyada əhalinin gəlirləri
  - √ siyasi hadisələr
  - texnologiyanın idxalı
  - neft yataqlarının kəşfi
  - texnikanın amortizasiyası
258. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi
- dünyada əhalinin gəlirləri
  - neft yataqlarının kəşfi
  - texnologiyanın idxalı
  - √ müharibələr
  - texnikanın amortizasiyası
259. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi
- neft yataqlarının kəşfi
  - dünyada əhalinin gəlirləri
  - texnikanın amortizasiyası
  - texnologiyanın idxalı
  - √ texnologiyanın inkişafı
260. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi
- √ texnikanın inkişafı
  - dünyada əhalinin gəlirləri
  - texnikanın amortizasiyası
  - texnologiyanın idxalı
  - neft yataqlarının kəşfi
261. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtidir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi

- dünyada əhalinin gəlirləri
- texnologiyanın idxalı
- neft yataqlarının kəşfi
- ✓ dünyada əhalinin miqراسiyası
- texnikanın amortizasiyası

262. Modelin qurulması və mövcud problemin təhlil edilməsi üçün makroiqtisadi amilləri müəyyənləşdirmək lazımdır. Bu ən böyük çətinlik törədən məsələdir. Çünki konkret problemin makroiqtisadi təhlilinin aparılması üçün konkret zaman anında hansı amillərin əsas olmasının təyini əsas şərtdir. Amillər əsasən ekzogen (xarici) və endogen (daxili) götürülür. Ekzogen amillər kimi

- ✓ dünyada əhalinin dinamikası
- dünyada əhalinin gəlirləri
- texnikanın amortizasiyası
- neft yataqlarının kəşfi
- texnologiyanın idxalı

263. Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. dinamik - yəni, zaman əsas amil kimi çıxış edən modellər hansı meyarlara görə təsnifləşdirilir?

- Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- Ümumiləşdirmə dərəcəsinə görə
- Strukturlaşmasına görə
- ✓ Zaman amilinə görə
- Əhatə dairəsinə görə

264. Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. statik-yəni, zaman amili nəzərə alınmayan modellər hansı meyarlara görə təsnifləşdirilir?

- Ümumiləşdirmə dərəcəsinə görə
- ✓ Zaman amilinə görə
- Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- Əhatə dairəsinə görə
- Strukturlaşmasına görə

265. iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil

- Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması
- ✓ Milli məhsulun rəqabət qabiliyyətliliyinin yüksək olması
- Dövlətin xarici borcunun yüksək olması
- Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi
- Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması

266. iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil

- Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması
- ✓ daxili tarazlığın əldə olunması
- Texnika və texnologiyanın idxaldan asılı olması
- Ölkədən kapitalın kənara axını
- İxracın xammal yönümlü olması

267. İlk öncə iqtisadiyyatın hansı məqsədini göstərmək qəbul olunmuşdur.?

- əsas və vacib
- ✓ qlobal və əsas
- qlobal və aparıcı
- əsas və qlobal
- əsas və aparıcı

268. Almaniya da ... ildə stabilləşdirməyə və iqtisadi artıma köməklik kimi irəli sürülən «Dövlətin iqtisadi siyasətinin əsas qanunu» qəbul edilmişdir.

- 1976.0
- √ 1967.0
- 1978.0
- 1977.0
- 1987.0

269. Milli iqtisadiyyatın məqsədi iqtisadiyyatın balanslaşdırılmış bərabər səviyyədə inkişafa nail olmaqdan ibarətdir və dövlət bu məqsədi həyata keçirmək üçün aşağıdakı funksiyamı həyata keçirir: 1. Qanunverici 2. İnzibati 3. informasiya 4. tənzimləmə 5. nəzarət

- 1,4,5
- √ 1,2,3,4,5
- 1,2,3
- 1,3,4
- heçbiri

270. Məqsədli proqramın təsnifat əlamətlərinə adiçəkilənlərdən hansı aiddir? 1. proqramdaəks olunan problemin mahiyyəti 2. problemin xarakteri 3. problemin həlli müddəti 4. funksional əlamətləri 5. informasiyanın əldə edilməüsulu

- 1,2, 3
- √ 1,3, 4
- 2, 3, 4
- 1,2,3,4,5
- 2, 5

271. Hansı ailətlər vasitəsi ilə Yaponiya hökuməti sənaye sahələrində tədqiqatları stimullaşdırır? 1. güzəştli vergilər 2. sürətləndirilmiş amortizasiya 3. güzəştli kreditlər 4. dövlət investisiyaları 5. subsidiyalar

- 3,4və 5
- √ 1,2 və 3
- 4 və 5
- 2 və 5
- 3 və 4

272. Ölkə daxili və onun hüdudlarından kənarında həyata keçirilən ..... isə neqativ halların qarşısının alınmasını daha da aktuallaşdırır.

- xarici əlaqələrin genişlənməsi
- √ işgüzar əməkdaşlığın mürəkkəbləşməsi
- lobbiciliyin gücənməsi
- tənzimləmə
- sərbəst iqtisadiyyatın inkişaf etdirilməsi

273. Beynəlxalq bazar münasibətlərinə və iqtisadi əlaqələrə inteqrasiya edən dövlət üçün..... sosial-iqtisadi inkişafa malik olma baxımından iqtisadi təhlükəsizlik obyektini kimi bütün səviyyələrdəki təsərrüfat sistemi qəbul edilir.-aidir:

- daxili taraz
- √ davamlı
- daxili
- birbaşa
- müstəqil

274. Bütün məqsədlərin birgə qəbul edilməsi müasir dövrdə... kimi dövlətin iqtisadi siyasətinin qlobal vəzifəsinə çevrilir:

- makroiqtisadi tarazlıq
- √ ümumiqtisadi tarazlıq
- təbii məşğulluq
- daimi məşğulluq
- iqtisadi davamlılıq

275. Ölkəmizdə neft gəlirlərinin idarə edilməsinin ən effektiv modelini yaratdı.-kim?

- R.Abdullayev
- √ H.Əliyev
- Ə.Həsənov
- M.Rəsulzadə
- İ.Əliyev

276. Bizim dövlətin böyüklüyü və qüdrəti malik olduğumuz sərvətlərlə deyil, bu sərvətlərdən necə istifadə etməyimizlə müəyyənləşir»-fikri kimə məxsusdur?

- C.Vaşinqton
- √ T.Ruzvelt
- M.K.Atatürk
- V.Putin
- H.Ə.Əliyev

277. Qloballaşma şəraitində formalaşan Milli iqtisadiyyatın qarşısında duran ən başlıca problemlərdən biri deyil:

- keçid mərhələsində həyata keçirilən əsaslı sistem dəyişiklikləri
- √ iqtisadi təhlükəsizliyin əldə olunması
- dünya bazarında rəqabət aparmaq qabiliyyətinin təmin edilməsi
- başlıca problemlərin həll edilməsi
- ölkənin iqtisadi müstəqilliyi və təhlükəsizliyini gözləmək

278. Dövlətin iqtisadi siyasətinin məqsədləri asılı deyil:

- dünya iqtisadiyyatına inteqrasiya olunması dərəcəsi
- √ ölkədə əhəlinin rifah halı və yaşayış səviyyəsi
- tarixi şəraitindən,
- milli ənənələrindən
- ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi

279. Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. qapalı modellər hansı meyarlara görə təsnifləşdirilir?

- Ümumiləşdirmə dərəcəsinə görə
- √ Əhatə dairəsinə görə
- Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- Zaman amilinə görə
- Strukturlaşmasına görə

280. Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. açıq modellər hansı meyarlara görə təsnifləşdirilir?

- Ümumiləşdirmə dərəcəsinə görə
- √ Əhatə dairəsinə görə
- Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- Zaman amilinə görə
- Strukturlaşmasına görə

281. Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. qeyri-xətti modellər hansı meyarlara görə təsnifləşdirilir?

- Ümumiləşdirmə dərəcəsinə görə
- √ Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- Əhatə dairəsinə görə
- Zaman amilinə görə
- Strukturlaşmasına görə

282. Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. qeyri-xətti modellər hansı meyarlara görə təsnifləşdirilir?



- Ümumiləşdirmə dərəcəsinə görə
  - √ Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
  - Əhatə dairəsinə görə
  - Zaman amilinə görə
  - Strukturlaşmasına görə
- 283.** Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. xətti modellər hansı meyarlara görə təsnifləşdirilir?
- Ümumiləşdirmə dərəcəsinə görə
  - √ Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
  - Əhatə dairəsinə görə
  - Zaman amilinə görə
  - Strukturlaşmasına görə
- 284.** Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. çoxölçülü modellər hansı meyarlara görə təsnifləşdirilir?
- Ümumiləşdirmə dərəcəsinə görə
  - √ Strukturlaşmasına görə
  - Əhatə dairəsinə görə
  - Zaman amilinə görə
  - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- 285.** Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. kiçik ölçülü modellər hansı meyarlara görə təsnifləşdirilir?
- Ümumiləşdirmə dərəcəsinə görə
  - √ Strukturlaşmasına görə
  - Əhatə dairəsinə görə
  - Zaman amilinə görə
  - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- 286.** Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. konkret-iqtisadi modellər hansı meyarlara görə təsnifləşdirilir?
- Əhatə dairəsinə görə
  - √ Ümumiləşdirmə dərəcəsinə görə
  - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
  - Strukturlaşmasına görə
  - Zaman amilinə görə
- 287.** Makroiqtisadi modellər sistemin ikinci dərəcəli elementlərindən yayınaraq əsas elementlər və onların qarşılıqlı əlaqələri üzərində diqqətin cəmlənməsinə imkan verir. Bu baxımdan onların sayı çoxdur. abstrakt-nəzəri modellər hansı meyarlara görə təsnifləşdirilir?
- Strukturlaşmasına görə
  - √ Ümumiləşdirmə dərəcəsinə görə
  - Əhatə dairəsinə görə
  - Zaman amilinə görə
  - Elementlərin qarşılıqlı əlamətlərinin xarakterinə görə
- 288.** Hər bir model reallığın sadələşdirilmiş təsviri olduğundan bir sıra detalları tam nəzərə ala bilmir. Ona görə də bu modellərin heç biri
- balanslı deyil
  - stabil deyil
  - sabit deyil
  - √ daim dəyişikliklərə məruz qalır
  - tarazlı deyil
- 289.** Hər bir model reallığın sadələşdirilmiş təsviri olduğundan bir sıra detalları tam nəzərə ala bilmir. Ona görə də bu modellərin heç biri

- balanslı deyil
- stabil deyil
- ✓ təkmlil deyil
- sabit deyil
- tarazlı deyil

**290.** Makroiqtisadi siyasətin modelləri müxtəlif iqtisadi proseslərin təsəvvürüdür

- fəlsəfi
- siyasi
- tarixi
- ✓ riyazi
- sosial

**291.** Makroiqtisadi siyasətin modelləri müxtəlif iqtisadi proseslərin təsəvvürüdür

- sosial
- tarixi
- siyasi
- ✓ qrafiki
- fəlsəfi

**292.** Makroiqtisadi siyasətin modelləri müxtəlif iqtisadi proseslərin təsəvvürüdür

- fəlsəfi
- siyasi
- tarixi
- ✓ məntiqi
- sosial

**293.** Dövlətin öz sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə seçdiyi iqtisadi siyasət üçün nə qurulur

- meqoiqtisadi model
- korporativ model
- balans modeli
- ✓ makroiqtisadi model
- mikroiqtisadi model

**294.** Təcrübədə bir çox siyasətçilər .... modelini konkret reallığa tətbiq etmək üçün böyük ekonometrik modellərdən istifadə etmişlər.

- Duqlas
- ✓ Timbergen
- kobba-duqlas
- Las-Peyras
- Paaşe

**295.** Bazar iqtisadiyyatında tətbiq olunan planların neçə növü var:

- 2.0
- ✓ 4.0
- 5.0
- 6.0
- 3.0

**296.** Sonuncu və vacib olan laq...laqıdır:

- təsdiq
- ✓ təsir
- intizam
- formul

- mənimləmə

297. Dördüncü (aralıq) laq ....əsaslanır.

- təsdiqlənmə laqına
- ✓ iqtisadi siyasətin alətlərinin daxilinin müəyyənləşdirilməsinə
- qərarların qəbul edilməsinə
- dövlət orqanları tərəfindən tədbirlərin həyata keçirilməsinə
- problemin təsdiqlənməsi və tənzipləmə mexanizmində qərarların qəbul edilməsi arasındakı vaxta

298. Qeyd etmək lazımdır ki, laq daxili strukturuna görə bir köklü deyil. Ona görə də neçəelementdən ibarət olan məqsəd laqından danışmaq olar.?

- 2.0
- ✓ 5.0
- 4.0
- 6.0
- 3.0

299. Məqsədlərinin münaqişəsinin həlli probleminə iki nöqtəyi – nəzərdən: praktiki və nəzəri baxmaq olar. Praktiki yanaşmada:

- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradı
- ✓ hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması
- tənzipləmə metodlarının uyğunluq səviyyəsi (maliyyə və monetar)
- müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur

300. Məqsədlərinin münaqişəsinin həlli probleminə iki nöqtəyi – nəzərdən: praktiki və nəzəri baxmaq olar. Praktiki yanaşmada

- dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradır
- ✓ dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarı üzrə tədbirlərin reallaşması
- cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı. müxtəlif sosial qruplarda müxtəlif üstünlük
- iqtisadi siyasətin eyni zamanda icra olunan məqsədlərinin “uyğunluğu” və “ziddiyyəti”
- müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur

301. Məqsədlərinin münaqişəsinin həlli probleminə iki nöqtəyi – nəzərdən: praktiki və nəzəri baxmaq olar. Praktiki yanaşmada

- iqtisadi siyasətin eyni zamanda icra olunan məqsədlərinin “uyğunluğu” və “ziddiyyəti”
- ✓ mövcud olan problem və məsələlər haqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədlə onların məlumatlandırılması prosesinin mövcudluğu
- dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradır
- müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur
- tənzipləmə metodlarının uyğunluq səviyyəsi (maliyyə və monetar)

302. İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri

- milli iqtisadi təhlükəsizliyin təmini
- ✓ Dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradır
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənziplənməsi
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü
- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi

303. İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir varintları (ordoliberalaların mövqeyi) Məqsədlərin qarşılıqlı əlaqəsi tipi

- milli iqtisadi təhlükəsizliyin təmini
- ✓ laqeydlik
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənziplənməsi
- rəqabətin və bazar mexanizminin saxlanmasının təmini
- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi

304. İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir variantları (ordoliberalaların mövqeyi) Məqsədlərin qarşılıqlı əlaqəsi tipi
- rəqabətin və bazar mexanizminin saxlanmasının təmini
  - müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü
  - milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
  - bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini
- ✓ qismən rəqabət və qarşılıqlı tamamlanma
305. Dövlət büdcəsinin kəsiri neçə yolla ləğv edilə bilər:
- 2.0
- ✓ 3.0
- 6.0
  - 7.0
  - 5.0
306. İqtisadi tsikllarda qalxmavə enmələrin azaldılaraq düzəldilməsi üçün aparılan diskresion fiskal siyasət neçə növdə həyata keçirilə bilər:
- bölünmür
- ✓ 2.0
- 3.0
  - 4.0
  - 1.0
307. Ümumi fiskal (büdcə-vergi) siyasəti neçə tipə bölünür?
- bölünmür
- ✓ //2
- 3.0
  - 4.0
  - 1.0
308. Büdcə-vergi siyasəti ilə iqtisadi siyasəti həyata keçirən zaman aşağıdakı məqsədlər qarşıya qoyulur: 1.iqtisadi tsiklin kəskin dəyişmələrini (qalxma-enmələrini) düzəltmək; 2.davamlıiqtisadiartımətəminetmək; 3.məhduduinflasiyatemplərizamanıyüksəkməşğulluğanailolmaq.
- 1.3
- ✓ 1,2,3
- 1.2
  - heç biri
  - 2.3
309. Büdcə-vergi siyasəti ilə iqtisadi siyasəti həyata keçirən zaman neçə qarşıya qoyulur?
- heç bir məqsəd
- ✓ 3.0
- 4.0
  - 5.0
  - 2.0
310. Ölkələrin aparıcı elmi mərkəzləri, beynəlxalq təşkilatları nə vaxt proqnozlar hazırlamaqla məşğul olmuşdular?
- Təcrübi konstruktor işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti;
- ✓ Daxili iqtisadi təhlkələrin dövlət səviyyəsində həll olunması
- Dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;
  - İdخال, ümumi daxili məhsula nisbətən, faizlə;
  - Beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi;
311. Hazırda dünya üzrəümumi daxili məhsulun neçə faizi transmilli şirkətlərin payına düşür?

- 0.23
- 0.13
- 0.19
- √ 0.2
- 0.15

**312.** Son dövrlərdə iqtisadi ədəbiyyatda ..... illərdə baş verən qlobal maliyyə böhranını doğuran səbəblər, amillər, şərtlər və ondan çıxışla bağlı ayrı – ayrı ölkələrdə reallaşdırılan proqramlar və tədbirləri nəzərdən keçirərək ümumiləşdirmələr etməyə cəhd göstərilir.

- 2009-2010
- √ 2008-2010
- 2011-2013
- 2011-2012
- 2010-2012

**313.** İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir variantları (ordoliberalaların mövqeyi) Məqsədlərin qarşılıqlı əlaqəsi tipi

- milli iqtisadi təhlükəsizliyin təmini
- √ qarşılıqlı tamamlanma
- stimullaşdırıcı mexanizmlərin tətbiqi
- elmin, texnikanın və yeni texnologiyaların yaradılması və tətbiqi
- müvafiq normativ-hüquqi bazanın tətbiqi

**314.** İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir variantları (ordoliberalaların mövqeyi) Məqsədlərin qarşılıqlı əlaqəsi tipi

- iqtisadi artım və inkişaf proporsiyaları
- √ rəqabət
- sosial humanizm
- milli maraq və milli təhlükəsizliyi
- davamlı inkişafın uzunmüddətliliyi

**315.** Ümumiyyətlə, iqtisadi, mədəni, milli-tarixi inkişaf səviyyəsindən, iqtisadiyyatın idarə və tənzim edilməsində üstünlük verilən iqtisadi nəzəriyyələrdən asılı olmayaraq qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:

- davamlı inkişafın uzunmüddətliliyi
- √ iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- iqtisadi artım və inkişaf proporsiyalarını (artımın keyfiyyəti)
- elmin, texnikanın və yeni texnologiyaların yaradılması və tətbiqi
- milli maraq və milli təhlükəsizliyi

**316.** Ümumiyyətlə, iqtisadi, mədəni, milli-tarixi inkişaf səviyyəsindən, iqtisadiyyatın idarə və tənzim edilməsində üstünlük verilən iqtisadi nəzəriyyələrdən asılı olmayaraq qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:

- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanması
- √ milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- iqtisadiyyatda baş verən mütərəqqi meyllərin stimullaşdırılması
- pul tədavülünün sabitliyinin qorunması

**317.** Ümumiyyətlə, iqtisadi, mədəni, milli-tarixi inkişaf səviyyəsindən, iqtisadiyyatın idarə və tənzim edilməsində üstünlük verilən iqtisadi nəzəriyyələrdən asılı olmayaraq qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:

- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanması
- √ müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü
- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- iqtisadiyyatda baş verən mütərəqqi meyllərin stimullaşdırılması
- pul tədavülünün sabitliyinin qorunması

**318.** İqtisadi təhlükəsizliyin təmin edilməsi gözlənilməklə davamlı inkişafa keçid hansı və zifələrin yerinə yetirilməsi vacib deyil.?

- sosial təyinatlı bazar iqtisadiyyatının formalaşmasını;
- ✓ enerji-resurslara texnologiyaların geniş tətbiqi əsasında təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənləşdirilməsini;
- davamlı inkişafa keçidin hüquqi əsaslarının yaradılması;
- davamlı inkişafın səmərəli təbliğinin formalaşdırılması, müvafiq təhsil və öyrədilmə sisteminin yaradılması
- ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi;

**319.** Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:

- Milli Məclisin qərarı
- ✓ Nazirlər Kağinetinin qərarı
- Vergi Nazirliyinin qərarı
- Maliyyə nazirliyi
- İqtisadi İnkişaf Nazirliyinin qərarı

**320.** İqtisadi artımın proqnozlaşdırmasında istehsal funksiyası formasında istifadəsi ənənəvi daha uyğun hesab edilən model hansıdır?

- bir faktorlu istehsal faktoru
- ✓ iki faktorlu istehsal faktoru
- dörd faktorlu istehsal faktoru
- beş faktorlu istehsal faktoru
- üç faktorlu istehsal faktoru

**321.** Dövlət tərəfindən qəbul olunan tədbirlər dövrü adlandırmaq qəbul olunmuşdur, hansı mərhələ aid deyil?

- Diaqnoz
- ✓ İqtisadi təhlil
- Qərar qəbulu
- Proqramın həyata keçirilməsi
- Proqnoz

**322.** Dövlətin milli maraqlarının ümumi cəhəti hansılardır? 1. milli dövlətin qorunub saxlanılması 2. iqtisadiyyatını inkişaf etdirmək 3. keçdiyi inkişaf yolu 4. hansı iqtisadi sistemdə yaşaması 5. təbii şərait

- 1;3;4
- ✓ 1;2
- 2;3;4
- 1.5
- 1;4;5

**323.** Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək və problemlərin mahiyyətini dərk etmək üçün hansı göstəricilər var? aid deyil

- İntestisiyaların ümumi daxili məhsula nisbəti;
- ✓ ÜDM-un kəmiyyət göstəriciləri
- işsizliyin səviyyəsi
- İdxal, ümumi daxili məhsula nisbətən, faizlə;
- İllik inflyasiya;

**324.** Dövlət tərəfindən qəbul olunan tədbirlər dövrü adlandırmaq qəbul olunmuşdur, neçə mərhələni əhatə edir?

- 2.0
- ✓ 4.0
- 5.0
- 6.0
- 3.0

**325.** İqtisadi siyasətin məqsədləri: qarşılıqlı təsir varintları (ordoliberalaların mövqeyi) Məqsədlərin qarşılıqlı əlaqəsi tipi

- milli iqtisadi təhlükəsizliyin təmini
- ✓ eynilik

- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü
- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi

**326.** Ümumiyyətlə, iqtisadi, mədəni, milli-tarixi inkişaf səviyyəsindən, iqtisadiyyatın idarə və tənzim edilməsində üstünlük verilən iqtisadi nəzəriyyələrdən asılı olmayaraq qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:

- iqtisadi artım və inkişaf proporsiyalarını
- ✓ rəqabətin və bazar mexanizminin saxlanmasının təmini
- davamlı inkişafın uzunmüddətliliyi
- milli maraq və milli təhlükəsizliyi
- sosial humanizm

**327.** Ümumiyyətlə, iqtisadi, mədəni, milli-tarixi inkişaf səviyyəsindən, iqtisadiyyatın idarə və tənzim edilməsində üstünlük verilən iqtisadi nəzəriyyələrdən asılı olmayaraq qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:

- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanılması
- ✓ hüquqi əsasın və sosial mühitin təmini
- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- İqtisadiyyatda baş verən mütərəqqi meyllərin stimullaşdırılması
- pul tədaviyünün sabitliyinin qorunması

**328.** Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər

- elmin, texnikanın və yeni texnologiyaların yaradılması və tətbiqi.
- ✓ milli maraq və milli təhlükəsizliyi
- stimullaşdırıcı mexanizmlərin tətbiqi
- müvafiq normativ-hüquqi bazanın tətbiqi
- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi

**329.** Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:

- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanılması
- ✓ davamlı inkişafın uzunmüddətliliyi
- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- stimullaşdırıcı mexanizmlərin tətbiqi
- pul tədaviyünün sabitliyinin qorunması

**330.** Keçid dövrünün mərhələsi hansıdır?

- bu və ya digər proseslərin korreksiya edilməsinə
- sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
- iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
- bu və ya digər proseslərin dəyişdirilməsinə
- ✓ cəmiyyətdə əmtəə qıtlığı yaranır

**331.** Bunlarla yanaşı praktikada daha geniş yayılmış stabilləşdirmə üsullarına aiddir:

- ictimai kömək proqramları
- ✓ gəlirlərin azalması zamanı gəlirdən alınan vergilərin azalması
- vergi dərəcələrinin dəyişməsi
- yüksək iqtisadi konyuktura şəraitində nə vaxt ki, dövlət gəlirləri xərclərini üstələyir, potensial artımı ehtiyat fondların yaradılmasına və s. yönəldilə bilər
- maddi kömək proqramları

**332.** ex ante gözləmələri nə deməkdir?

- zamana uyğun, zamanı nəzərə alan
- ✓ zamandan asılı olmayan, uyğunlaşdırılmayan

- hamısı
- ayrılan
- müəyyənləşən

333. ex post gözləmələri nə deməkdir?

- zamandan asılı olmayan, uyğunlaşdırılmayan
- ✓ zamana uyğun, zamanı nəzərə alan
- ayrılan
- hamısı
- müəyyənləşən

334. İqtisadi gözləmələr hansıdır?

- daxili
- ✓ ex ante
- antik
- lokal
- cari

335. İqtisadi gözləmələr hansıdır?

- lokal
- cari
- ✓ ex post
- antik
- daxili

336. İqtisadi gözləmələr neçə qrupa ayrılır:

- 3.0
- ✓ 2.0
- 4.0
- 6.0
- 5.0

337. İnstitusional asılılıq formulu:

- $Y = C + I + G + NE$
- ✓  $T = t_y * Y$
- $Y = f(L, N, K)$
- hec biri
- $Y = C + I + G$

338. Texnoloji asılılıq formulu:

- $Y = C + I + G + NE$
- ✓  $Y = f(L, N, K)$
- $T = t_y * Y$
- hec biri
- $Y = C + I + G$

339. Definisyon nə deməkdir?

- strukturlaşdırma
- ✓ müəyyənləşdirmə
- bərabərləşmə
- eyniləşmə
- liberallaşma



340. Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur?

- xarici
- ✓ texnoloji
- struktur
- hec biri
- liberal

341. Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur?

- struktur
- hec biri
- xarici
- liberal
- ✓ davranış

342. Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur?

- Xarici
- ✓ definisiyon
- Struktur
- hec biri
- Liberal

343. Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur?

- Xarici
- ✓ institusional
- Struktur
- hec biri
- Liberal

344. Modellərin qurulması zamanı funksional asılılığın hansı növündən istifadə olunur?

- definisiyon;
- institusional;
- texnoloji;
- ✓ hamsı
- davranış;

345. Modellərin qurulması zamanı funksional asılılığın neçə növündən istifadə olunur?

- 2.0
- ✓ 4.0
- 5.0
- 6.0
- 3.0

346. Qeyri-müəyyənliyin hansı növü var?

- böhranların əmələ gəlməsi
- ✓ iqtisadi siyasət modelinin nə dərəcədə düzgün seçilməsi ilə bağlı qeyri-müəyyənlik
- sosial gərginliyə səbəb olurdu
- ümumi və iqtisadi maraqların münaqişələrinə səbəb olurdu
- böhranların kəskinləşməsi

347. Qeyri-müəyyənliyin hansı növü var?

- böhranların əmələ gəlməsi
- ✓ gələcəklə bağlı qeyri-müəyyənlik

- sosial gərginliyə səbəb olurdu
- ümumi və iqtisadi maraqların münaqişələrinə səbəb olurdu
- böhranların kəskinləşməsi

348. Qeyri-müəyyənliyin hansı növü var?

- böhranların əmələ gəlməsi
- √ iqtisadiyyatın cari vəziyyətinin qeyri-müəyyənliyi
- sosial gərginliyə səbəb olurdu
  - ümumi və iqtisadi maraqların münaqişələri
  - böhranların kəskinləşməsi

349. Qeyri-müəyyənliyin hansı növü var?

- iqtisadi siyasət modelinin nə dərəcədə düzgün seçilməsi ilə bağlı qeyri-müəyyənlik
  - iqtisadiyyatın cari vəziyyətinin qeyri-müəyyənliyi
  - gələcəklə bağlı qeyri-müəyyənlik, məsələn, pula tələb, özəl sektorun xərcləri və s.
- √ hamısı
- heç biri

350. Qeyri-müəyyənliyin neçə növü var?

- 5.0
- √ 3.0
- 6.0
  - 2.0
  - 4.0

351. İqtisadi siyasət müəyyənləşdirirərkən hansı əsas məsələ diqqət mərkəzində olmalıdır?

- regionun və sferanın iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
- √ iqtisadi siyasətin dəyişməsinin texniki tərəqqiyə necə təsir edə biləcəyi aydınlaşdırılmalıdır
- mənfi halların ləğv edilməsinin alternativ nəticələri qiymətləndirilir
  - mənfi halların ləğv edilməməsinin alternativ nəticələri qiymətləndirilir
  - problemin həllinin müddətliyi qiymətləndirilir

352. İqtisadi siyasət müəyyənləşdirirərkən hansı əsas məsələ diqqət mərkəzində olmalıdır?

- regionun və sferanın iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
- √ aparılan iqtisadi siyasətin yığıma necə təsir edə biləcəyi müəyyənləşdirilməlidir
- mənfi halların ləğv edilməsinin alternativ nəticələri qiymətləndirilir
  - mənfi halların ləğv edilməməsinin alternativ nəticələri qiymətləndirilir
  - problemin həllinin müddətliyi qiymətləndirilir

353. İqtisadi siyasət müəyyənləşdirirərkən hansı əsas məsələ diqqət mərkəzində olmalıdır?

- regionun və sferanın iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
- √ cəmiyyət milli gəlirin az və yaxud, çox hissəsini yığıma yönəltməlidir
- mənfi halların ləğv edilməsinin alternativ nəticələri qiymətləndirilir
  - mənfi halların ləğv edilməməsinin alternativ nəticələri qiymətləndirilir
  - problemin həllinin müddətliyi qiymətləndirilir

354. İqtisadi siyasət müəyyənləşdirirərkən neçə əsas məsələ diqqət mərkəzində olmalıdır?

- 5.0
- √ 3.0
- 6.0
  - 4.0
  - 2.0

355. Müasir dünyada qloballaşma proseslərinin təsiri altında hansı hallarla yeni dünya siyasəti və sistemin quruluşu formalaşır?
- dövlətin rəşional iqtisadi siyasəti bundan başlayır
  - √ tələblər şəraitində bir çox ölkələr özlərinin strateji milli maraqlarının reallaşdırılmasını dünyada qlobal sahibkar rolunu oynayan transmilli şirkətlərə həvalə edirlər
  - dövlətin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
  - sahənin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
  - həmin təhlil konkret təsərrüfat səviyyəsində aparılır
356. Müasir dünyada qloballaşma proseslərinin təsiri altında hansı hallarla yeni dünya siyasəti və sistemin quruluşu formalaşır?
- dövlətin rəşional iqtisadi siyasəti bundan başlayır
  - √ iqtisadi problemlərin həllində milli iqtisadi mühitə nisbətən geoiqtisadi mühitə həlledici xarakter alır
  - dövlətin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
  - sahənin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
  - həmin təhlil konkret təsərrüfat səviyyəsində aparılır
357. Müasir dünyada qloballaşma proseslərinin təsiri altında hansı hallarla yeni dünya siyasəti və sistemin quruluşu formalaşır?
- dövlətin rəşional iqtisadi siyasəti bundan başlayır
  - √ ayrı-ayrı ölkələrin daxili və xarici fəaliyyət mexanizmi arasındakı fərqlər getdikcə aradan qalxır
  - dövlətin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
  - sahənin iqtisadiyyatında “ağrılı” nöqtələr müəyyənləşdirilir
  - həmin təhlil konkret təsərrüfat səviyyəsində aparılır
358. Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar?
- xarici iqtisadi
  - √ iqtisadi institutların formalaşdırılması
  - məşğulluq
  - innovasiya
  - investisiya
359. Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar?
- xarici iqtisadi
  - √ sabitləşdirmə
  - məşğulluq
  - innovasiya
  - investisiya
360. Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar?
- xarici iqtisadi
  - √ liberallaşdırma
  - məşğulluq
  - innovasiya
  - investisiya
361. Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar?
- xarici iqtisadi
  - √ özəlləşdirmə
  - məşğulluq
  - innovasiya
  - investisiya
362. Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını hansı əsas bloka bölmək olar?
- iqtisadi institutların formalaşdırılması;

- sabitləşdirmə;
- ✓ hamısı
- özəlləşdirmə;
- liberallaşdırma;

363. Ümumi islahatlar çərçivəsində iqtisadiyyatın transformasiyasını necə əsas bloka bölmək olar?

- 4.0
- ✓ 5.0
- 7.0
- 3.0
- 6.0

364. Respublikamızda bazar münasibətlərinə keçid şəraitində iqtisadiyyatın transformasiyasını hansı istiqamətdə qruplaşdırmaq olar?

- yeni hərbi-texnoloji sahələrin iqtisadiyyatın inkişafındakı rolunun və potensial artımın reallaşmasının təhlilinə xüsusi diqqətlə xarakterizə olunur;
- ✓ idarəetmənin iqtisadiyyatın bazar – institusional strukturuna, bazar tələblərinə uyğun yenidən qurulması;
- geniş mənada bu, təkrar istehsal prosesinin tənzimlənməsidir;
- bu nəzəriyyədə dövlət tənzimlənməsinə böyük rol ayrılır;
- istehsalın effektivliyinin yüksəlməsinə xüsusi diqqətlə xarakterizə olunur;

365. Respublikamızda bazar münasibətlərinə keçid şəraitində iqtisadiyyatın transformasiyasını hansı istiqamətdə qruplaşdırmaq olar?

- yeni hərbi-texnoloji sahələrin iqtisadiyyatın inkişafındakı rolunun və potensial artımın reallaşmasının təhlilinə xüsusi diqqətlə xarakterizə olunur;
- ✓ bazar iqtisadiyyatının bazisi kimi kapitalların yaranmasına və fəaliyyətinə münasibətin sistemli surətdə yenidən qurulması;
- geniş mənada bu, təkrar istehsal prosesinin tənzimlənməsidir;
- bu nəzəriyyədə dövlət tənzimlənməsinə böyük rol ayrılır;
- istehsalın effektivliyinin yüksəlməsinə xüsusi diqqətlə xarakterizə olunur;

366. Respublikamızda bazar münasibətlərinə keçid şəraitində iqtisadiyyatın transformasiyasını hansı istiqamətdə qruplaşdırmaq olar?

- yeni hərbi-texnoloji sahələrin iqtisadiyyatın inkişafındakı rolunun və potensial artımın reallaşmasının təhlilinə xüsusi diqqətlə xarakterizə olunur;
- ✓ cəmiyyətin və iqtisadiyyatın liberallaşdırılmasının əsası kimi gəlirlərin formalaşmasına sistemli yeni münasibət;
- geniş mənada bu, təkrar istehsal prosesinin tənzimlənməsidir;
- bu nəzəriyyədə dövlət tənzimlənməsinə böyük rol ayrılır;
- istehsalın effektivliyinin yüksəlməsinə xüsusi diqqətlə xarakterizə olunur;

367. Respublikamızda bazar münasibətlərinə keçid şəraitində iqtisadiyyatın transformasiyasını necə istiqamətdə qruplaşdırmaq olar?

- 4.0
- 2.0
- 6.0
- ✓ 3.0
- 5.0

368. Keçid dövründə iqtisadiyyatın açıq tipini xarakterizə edən ünsürlər makro səviyyədə necə olur?

- Hansen hesab edirdi ki, nizamlanmış stabilləşdiricilər dövlət xərclərinin və vergi daxilolmalarının rolunun artması nəticəsində kifayət qədər səmərəli, effektiv fəaliyyət göstərə bilər
- stabilləşdirici siyasət daha çox iqtisadiyyatın dayanıqlı vəziyyətinin tələblərindən irəli gəlir
- bu siyasət makroiqtisadi göstəricilərin optimallığa yaxınlaşdırmağa istiqamətlənmiş bir siyasətdir.
- xərclərin və vergi daxilolmalarının nisbətlərinin dərinləşməsi mahiyyət etibarilə nizamlanmış stabilləşdirici mexanizmini yaradır
- ✓ xarici iqtisadi əlaqələr ölkənin ixtisaslaşması

369. Keçid dövründə iqtisadiyyatın açıq tipini xarakterizə edən ünsürlər makro səviyyədə necə olur?

- xərclərin və vergi daxilolmalarının nisbətlərinin dərinləşməsi mahiyyət etibarilə nizamlanmış stabilləşdirici mexanizmini yaradır
- ✓ müqayisəli istehsal xərcləri prinsipləri əsasında həyata keçirilir,

- stabilləşdirici siyasət daha çox iqtisadiyyatın dayanıqlı vəziyyətinin tələblərindən irəli gəlir
- bu siyasət makroiqtisadi göstəricilərin optimallığa yaxınlaşdırmağa istiqamətlənmiş bir siyasətdir.
- Hansen hesab edirdi ki, nizamlanmış stabilləşdiricilər dövlət xərclərinin və vergi daxilolmalarının rolunun artması nəticəsində kifayət qədər səmərəli, effektiv fəaliyyət göstərə bilər

**370.** Keçid dövründə iqtisadiyyatın açıq tipini xarakterizə edən ünsürlər makro səviyyədə necə olur?

- xərclərin və vergi daxilolmalarının nisbətlərinin dərinləşməsi mahiyyət etibarilə nizamlanmış stabilləşdirici mexanizmini yaradır
- ✓ əsas əmtəələrə və xidmətlərə qiymətlər milli və beynəlxalq müqayisəli nisbətdə olur, milli valyutanın dövriliyi təmin olunur.
- stabilləşdirici siyasət daha çox iqtisadiyyatın dayanıqlı vəziyyətinin tələblərindən irəli gəlir
- bu siyasət makroiqtisadi göstəricilərin optimallığa yaxınlaşdırmağa istiqamətlənmiş bir siyasətdir.
- Hansen hesab edirdi ki, nizamlanmış stabilləşdiricilər dövlət xərclərinin və vergi daxilolmalarının rolunun artması nəticəsində kifayət qədər səmərəli, effektiv fəaliyyət göstərə bilər

**371.** Keçid dövründə iqtisadiyyatın açıq tipini xarakterizə edən ünsürlər makro səviyyədə necə olur?

- əsas əmtəələrə və xidmətlərə qiymətlər milli və beynəlxalq müqayisəli nisbətdə olur, milli valyutanın dövriliyi təmin olunur.
- ✓ hamısı
- xarici iqtisadi əlaqələr ölkənin ixtisaslaşması
- heç biri
- müqayisəli istehsal xərcləri prinsipləri əsasında həyata keçirilir,

**372.** Keçid dövründə iqtisadiyyatın açıq tipini xarakterizə edən ünsürlər makro və mikro səviyyədə necə olur?

- əsas əmtəələrə və xidmətlərə qiymətlər milli və beynəlxalq müqayisəli nisbətdə olur, milli valyutanın dövriliyi təmin olunur.
- ✓ hamısı
- xarici iqtisadi əlaqələr ölkənin ixtisaslaşması
- heç biri
- müqayisəli istehsal xərcləri prinsipləri əsasında həyata keçirilir

**373.** Keçid dövrünün ziddiyyətləri aşağıdakılardan hansidir?

- bütün mümkün məqsədlərin müəyyən edilməsindən başlayır,
- ✓ islahatlar gedişində sosial-iqtisadi proseslərin fəaliyyət mexanizmi və tənzimləmə vasitələrinin forma və xarakteri ilə bağlıdır.
- hər bir məsələnin xarakteristikası verilir
- məqsədlər vasitəçi – aralıq və ya yekun, uzunmüddətli və qısamüddətli məqsədlərə ayrılır
- bütün mümkün məqsədlərin təsnifləşdirilməsindən başlayır.

**374.** Bir-biri ilə qarşılıqlı əlaqədə olan məqsədlərin reallaşdırılmasına dövlət bilavasitə cavabdehdir və onlar bilavasitə dövlətin iqtisadi siyasətində nəzərə alınmalıdır. Onlara daxildir:

- cəmiyyətdə liberal mövqe
- ✓ məşğulluğun yüksək səviyyəsi
- cəmiyyətdə sosial – demokrat mövqeyi
- ətraf mühitin qorunması problemi üzrə beynəlxalq danışıqlar sisteminin yaranması
- kompensasiyanın işlənməsi və sıfır iqtisadi artım haqqında ictimai mövqeyin formalaşması

**375.** İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri

- mövcud olan problem və məsələlər haqqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədlə onların məlumatlandırılması prosesinin mövcudluğu
- ✓ müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur
- məqsədlərin bir – birindən asılı olmaması
- bir məqsədə nail olmaq eyni anda digərinin icrasına imkan yaradır
- dövlətin məqsədləri haqqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarı üzrə tədbirlərin reallaşması

**376.** İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri

- mövcud olan problem və məsələlər haqqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədlə onların məlumatlandırılması prosesinin mövcudluğu
- ✓ dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr yaradır

- hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması
- qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi nəzərdə tutulur
- dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarı üzrə tədbirlərin reallaşması

**377.** İqtisadi siyasətin məqsədlərinin münaqişəliyi amilləri

- qismən rəqabət və qarşılıqlı tamamlanma
- ✓ tənzimləmə metodlarının uyğunluq səviyyəsi
- laqeydlik
- rəqabət
- qarşılıqlı tamamlanma

**378.** Keçid dövrünün ziddiyyətləri aşağıdakılardan hansidir?

- bütün mümkün məqsədlərin müəyyən edilməsindən başlayır
- ✓ islahatların normativ qanunvericilik bazasının olmaması keçid dövründə fəaliyyət göstərən ziddiyyətlərin mühüm aspektini təşkil edir.
- hər bir məsələnin xarakteristikası verilir
- məqsədlər vasitəçi – aralıq və ya yekun, uzunmüddətli və qısamüddətli məqsədlərə ayrılır
- bütün mümkün məqsədlərin təsnifləşdirilməsindən başlayır.

**379.** Keçid dövrünün ziddiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar?

- iqtisadi sistemin ən sabit və daha çox müşahidə olunan ziddiyyətləri bilavasitə cəmiyyətin iqtisadi münasibətlər sistemi ilə bağlıdır
- ✓ hamisi
- islahatlar gedişində sosial-iqtisadi proseslərin fəaliyyət mexanizmi və tənzimləmə vasitələrinin forma və xarakteri ilə bağlıdır.
- hec biri
- islahatların normativ qanunvericilik bazasının olmaması keçid dövründə fəaliyyət göstərən ziddiyyətlərin mühüm aspektini təşkil edir.

**380.** Keçid dövrünün ziddiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar? iqtisadi sistemin ən sabit və daha çox müşahidə olunan ziddiyyətləri bilavasitə cəmiyyət

- bütün mümkün məqsədlərin müəyyən edilməsindən başlayır,
- ✓ iqtisadi münasibətlər sistemi ilə bağlıdır
- hər bir məsələnin xarakteristikası verilir
- məqsədlər vasitəçi – aralıq və ya yekun, uzunmüddətli və qısamüddətli məqsədlərə ayrılır
- bütün mümkün məqsədlərin təsnifləşdirilməsindən başlayır.

**381.** Keçid böhranını doğuran səbəblər hansılardır?

- ✓ planlı sistemin dağılmasını və onun müqabilində yeni bazar münasibətlərinin yaradılması
- milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
- milli iqtisadiyyatın inhisarsızlaşdırmasına əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
- dövlətin iqtisadiyyata minimum müdaxiləsinə əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
- milli iqtisadiyyatın problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət

**382.** Keçid böhranını doğuran səbəblər hansılardır?

- milli iqtisadiyyatın inhisarsızlaşdırmasına əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
- ✓ əsas fondların fiziki və mənəvi cəhətdən hədsiz dərəcədə köhnəlməsi
- milli iqtisadiyyatın problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
- milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
- dövlətin iqtisadiyyata minimum müdaxiləsinə əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti

**383.** Keçid böhranını doğuran səbəblər hansılardır?

- milli iqtisadiyyatın inhisarsızlaşdırmasına əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti
- ✓ əgər ölkə ağıllı, düşünülmüş şəkildə idarə olunsaydı, mövcud böhran və istehsalın aşağıda düşməsi baş verməzdi
- milli iqtisadiyyatın problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
- milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət
- dövlətin iqtisadiyyata minimum müdaxiləsinə əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti

**384.** Keçid böhranını doğuran səbəblər hansılardır?

- əgər ölkə ağıllı, düşünülmüş şəkildə idarə olunsaydı, mövcud böhran və istehsalın aşağıda düşməsi baş verməzdi
- ✓ hamisi
- planlı sistemin dağılmasını və onun müqabilində yeni bazar münasibətlərinin yaradılması
- heç biri
- əsas fondların fiziki və mənəvi cəhətdən hədsiz dərəcədə köhnəlməsi

**385.** Keçid dövrünün mərhələsi hansıdır?

- sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
- ✓ iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
- bu və ya digər proseslərin dəyişdirilməsinə
- bu və ya digər proseslərin korreksiya edilməsinə
- iqtisadi potensialın dağılması

**386.** Keçid dövrünün mərhələsi hansıdır?

- sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
- ✓ inflyasiyanın güclənməsi nəticəsində mövcud istehlak bazarı əslində tamamilə dağılır
- bu və ya digər proseslərin dəyişdirilməsinə
- bu və ya digər proseslərin korreksiya edilməsinə
- iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə

**387.** Keçid dövrünün mərhələsi hansıdır?

- sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə
- ✓ cəmiyyətdə əmtəə qıtlığı yaranır
- bu və ya digər proseslərin dəyişdirilməsinə
- bu və ya digər proseslərin korreksiya edilməsinə
- iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə

**388.** Keçid dövrü hansı mərhələlərə bölünür?

- cəmiyyətdə əmtəə qıtlığı yaranır
- ✓ hamisi
- inflyasiyanın güclənməsi sahəsində qiymətin artmasına inhisarçılıq və “şok terapiyası” prinsipləri güclü təsir göstərir
- iqtisadi potensialın dağılması
- inflyasiyanın güclənməsi nəticəsində mövcud istehlak bazarı əslində tamamilə dağılır

**389.** Qlobal xarakterli keçid iqtisadiyyatı nə deməkdir?

- hər hansı ölkədə iqtisadiyyatın keçid dövrünün ilkin pilləsi;
- ✓ bütövlükdə bəşər cəmiyyətinin bir sivilizasiyalı tipinə əsaslanan formasından iki sivilizasiyalı tipinə keçidlə nəticələnə bilər;
- davamlı inkişaf modelinə keçid zərurətindən irəli gələrək ekoloji tarazlığın təmin edilməsi ;
- bazarın məlum üstünlüklərini qorumaq
- son illərdə ölkəmizdə bazar iqtisadiyyatının sosial təyinatının güclənməsi;

**390.** Lokal xarakterli keçid iqtisadiyyatı nə deməkdir?

- bütövlükdə bəşər cəmiyyətinin bir sivilizasiyalı tipinə əsaslanan formasından iki sivilizasiyalı tipinə keçidlə nəticələnə bilər;
- bazarın məlum üstünlüklərini qorumaq
- davamlı inkişaf modelinə keçid zərurətindən irəli gələrək ekoloji tarazlığın təmin edilməsi ;
- ✓ hər hansı ölkədə iqtisadiyyatın keçid dövrünün ilkin pilləsi;
- son illərdə ölkəmizdə bazar iqtisadiyyatının sosial təyinatının güclənməsi;

**391.** Keçid iqtisadiyyatında həyata keçirilən iqtisadi proseslər miqyasına görə hansılardır?

- daxili və xarici

- ✓ lokal və qlobal
- xarici
- analiz və sintez
- müəyyən və qeyri-müəyyən

**392.** Keçid iqtisadiyyatında həyata keçirilən iqtisadi proseslər miqyasına görə neçə yerə ayrılır?

- 3.0
- 4.0
- yoxdur
- 5.0
- ✓ 2.0

**393.** Məqsədlərinin münaqişəsinin həlli probleminə iki nöqteyi – nəzərdən: praktiki və nəzəri baxmaq olar. Praktiki yanaşmada

- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini
- müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur
- dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr vardır
- ✓ qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi nəzərdə tutulur

**394.** Məqsədlərinin münaqişəsinin həlli probleminə iki nöqteyi – nəzərdən: praktiki və nəzəri baxmaq olar. Praktiki yanaşmada

- dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr vardır
- müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur
- qismən rəqabət və qarşılıqlı tamamlanma
- ✓ hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması
- cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı. müxtəlif sosial qruplarda müxtəlif üstünlük

**395.** Ümumiyyətlə, iqtisadi, mədəni, milli-tarixi inkişaf səviyyəsindən, iqtisadiyyatın idarə və tənzim edilməsində üstünlük verilən iqtisadi nəzəriyyələrdən asılı olmayaraq qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:

- müstəqil subyektlərin çox miqdarda olduğu müasir cəmiyyətdə ictimai nemətlərin bölgüsü hər zaman mübahisəli olur
- hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması
- ✓ iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi
- Bir-biri ilə qarşılıqlı əlaqədə olan məqsədlərin reallaşdırılmasına dövlət bilavasitə cavabdehdir və onlar bilavasitə dövlətin iqtisadi siyasətində nəzərə alınmalıdır

**396.** Ümumiyyətlə, iqtisadi, mədəni, milli-tarixi inkişaf səviyyəsindən, iqtisadiyyatın idarə və tənzim edilməsində üstünlük verilən iqtisadi nəzəriyyələrdən asılı olmayaraq qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:

- cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı. müxtəlif sosial qruplarda müxtəlif üstünlük
- dövlətin məqsədləri haqda müzakirə və qərarlarda iştirak edən subyektlərin sayının ixtisarı üzrə tədbirlərin reallaşması
- qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi
- hökumətin məqsədlərinin yerinə yetirilməsi üçün əlavə resursların ayrılması
- ✓ iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi

**397.** Ümumiyyətlə, iqtisadi, mədəni, milli-tarixi inkişaf səviyyəsindən, iqtisadiyyatın idarə və tənzim edilməsində üstünlük verilən iqtisadi nəzəriyyələrdən asılı olmayaraq qarışıq iqtisadiyyatlı hər bir dövlət aşağıdakı əsas funksiyaları iqtisadi siyasəti reallaşdıran zaman nəzərə alır:

- mövcud olan problem və məsələlər haqda iqtisadiyyatın bütün subyektlərinin daha yaxın təsəvvürünün olması məqsədilə onların məlumatlandırılması prosesinin mövcudluğu
- qəbul olunmuş qərarların növbəliyinin praktikaya tətbiq edilməsi
- dövlətin maliyyə resurslarının məhdudluğu, hansıki onların müxtəlif məqsədlərə ayrılmasında münaqişələr vardır
- cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı. müxtəlif sosial qruplarda müxtəlif üstünlük
- ✓ milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi

**398.** Sosial inkisaf konsepsiyası:



- dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir
- əmtəə və kapital sərbəst hərəkət edir
- √ sosial təbəqələrin mərəzlərindən irəli gələrək həyata keçirilən strategiya
- yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
- dövlətin daxili bazarı qorumaqstrategiyası

**399.** Tənzimlənən startegiya:

- sosial təbəqələrin mərəzlərindən irəli gələrək həyata keçirilən strategiya
- √ dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir
- yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
- dövlətin daxili bazarı qorumaqstrategiyası
- əmtəə və kapital sərbəst hərəkət edir

**400.** İstehsal potensialının artırılmasına aiddir:

- Bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmə;
- Təşkil edilmiş miqrasiyanın tənzimləmə mexanizminin formalaşması
- Əmək resurslarının artıqlığı olan regionların mobilliyinin artırılması;
- √ Sərhəd ticarət zonalarının yaradılması
- Sağlam həyat mühitini formalaşdırmaq;

**401.** İstehsal potensialının artırılmasına aiddir:

- Əhəlinin yaşayış vəziyyətinin yaxşılaşdırılması;
- Mədəni xidmətlə təminat.
- Sağlam həyat mühitini formalaşdırmaq;
- √ Birgə sahibkarlıq, müştərək müəssisələrin yaradılması
- Bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmə;

**402.** İstehsal potensialının artırılmasına aiddir:

- Əmək resurslarının artıqlığı olan regionların mobilliyinin artırılması;
- Təşkil edilmiş miqrasiyanın tənzimləmə mexanizminin formalaşması
- Təklif sferası üzrə əmək ehtiyatlarının yenidən qruplaşdırılması;
- Yeni iş yerlərinin yaradılması;
- √ Emal sahələrinin ixracının artırılması

**403.** Ekoloji çirklənmənin azaldılmasına aid deyil:

- Aztullantılı və tullantısız texnologiyaların tətbiqi;
- Tullantıların səviyyəsinin azaldılması
- Yeni rasionall təbiətdən istifadə mexanizminin işlənilib hazırlanması və tətbiqi;
- Ekoloji gərgin rayonlarda yaşayan əhəlinin sosial zəmanətlə təmin edilməsi;
- √ Yeni iş yerlərinin yaradılması

**404.** Ekoloji çirklənmənin azaldılmasına aiddir:

- Birgə sahibkarlıq, sərhəd ticarət zonalarının, müştərək müəssisələrin yaradılması
- Emal sahələrinin ixracının artırılması
- √ Yeni rasionall təbiətdən istifadə mexanizminin işlənilib hazırlanması və tətbiqi;
- İstehlak kompleksi və qeyri-istehsal sferasına kapital qoyuluşlarının artması
- Yanacaq və enerji ilə təminatı yaxşılaşdırmaq;

**405.** Ekoloji çirklənmənin azaldılmasına aiddir:

- Özəlləşdirmə forma və metodlarının təkmilləşdirilməsi
- Yanacaq və enerji ilə təminatı yaxşılaşdırmaq
- √ Tullantıların səviyyəsinin azaldılması.

- Emal sahələrinin ixracının artırılması
- Aktiv demoqrafik siyasətin reallaşması

406. Əhalinin işsizliyinin tənzimlənməsinə aid deyil:

- Aktiv demoqrafik siyasətin reallaşması;
- Təklif sferası üzrə əmək ehtiyatlarının yenidən qruplaşdırılması;
- Əmək resurslarının artıqlığı olan regionların mobilliyinin artırılması;
- Yeni iş yerlərinin yaradılması;
- ✓ Aztullantılı və tullantısız texnologiyaların tətbiqi;

407. Həyat səviyyəsinin artırılması və əhalinin zəif təbəqəsinə dövlət köməyinə aid deyil?

- Bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmə;
- Sağlam həyat mühitini formalaşdırmaq;
- Əhalini ərzaqla təmin etmə
- Əhalinin yaşayış vəziyyətinin yaxşılaşdırılması;
- ✓ Ehtiyatlara qənaət və onlardan səmərəli istifadənin yüksəldilməsi;

408. Əhalinin işsizliyinin tənzimlənməsinə aiddir:

- Təşkil edilmiş miqrasiyanın tənzimləmə mexanizminin formalaşması
- Yanacaq və enerji ilə təminatı yaxşılaşdırmaq
- Ehtiyatlara qənaət və onlardan səmərəli istifadənin yüksəldilməsi;
- ✓ Təklif sferası üzrə əmək ehtiyatlarının yenidən qruplaşdırılması
- Mədəni xidmətlə təminat.

409. Həyat səviyyəsinin artırılması və əhalinin zəif təbəqəsinə dövlət köməyinə aiddir:

- Təşkil edilmiş miqrasiyanın tənzimləmə mexanizminin formalaşması və s. aid edilir;
- Fəaliyyət göstərən müəssisələrin sağlamlaşdırılması
- Tullantıların səviyyəsinin azaldılması
- ✓ Sağlam həyat mühitini formalaşdırmaq;
- Ehtiyatlara qənaət və onlardan səmərəli istifadənin yüksəldilməsi

410. Həyat səviyyəsinin artırılması və əhalinin zəif təbəqəsinə dövlət köməyinə aiddir:

- Aztullantılı və tullantısız texnologiyaların tətbiqi
- Təklif sferası üzrə əmək ehtiyatlarının yenidən qruplaşdırılması
- Yeni rəasional təbiətdən istifadə mexanizminin işlənib hazırlanması və tətbiqi
- Aktiv demoqrafik siyasətin reallaşması
- ✓ Əhalini ərzaqla təmin etmə

411. Regionların inkişaf strategiyalarının əsas istiqamətləri hansı mərhələləri əhatə edir?

- Əhalinin zəif təbəqəsinə dövlət köməyi
- Təbii resurs potensialından kompleks istifadə
- Həyat səviyyəsinin artırılması
- Əhalinin işsizliyinin tənzimlənməsi
- ✓ Hamısı

412. Milli və xarici investisiyaların tənzimlənməsi hansı ölkələrdə istifadə olunur?

- ✓ AB ölkələri
- Çin
- Aİ ölkələri
- Rusiya
- ABŞ

413. İntestisiyaların idxalının tənzimlənməsi hansı ölkələrdə istifadə olunur?

- Şərqi Avropa
- Qərbi Avropa
- Orta Avropa
- √ Şimali Amerika
- Cənubi Amerika

**414.** Dövlət investisiyaların ixracının tənzimlənməsi strategiyası hansı ölkələrdə istifadə olunur?

- ASEAN ölkələri
- Aİ ölkələri
- Kanada
- Çin
- √ ABŞ və «səkkizlik»də

**415.** Liberal siyasət:

- dövlətin daxili bazarı qorumaq strategiyası
- yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
- dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir
- √ əmtəə və kapital sərbəst hərəkət edir
- sosial təbəqələrin məsələlərindən irəli gələrək həyata keçirilən strategiya

**416.** sosial inkişaf konsepsiyası:

- dövlətin daxili bazarı qorumaq strategiyası
- əmtəə və kapital sərbəst hərəkət edir
- yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
- √ sosial təbəqələrin məsələlərindən irəli gələrək həyata keçirilən strategiya
- dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir

**417.** Proteksionist strategiya:

- sosial təbəqələrin məsələlərindən irəli gələrək həyata keçirilən strategiya
- heç biri
- dövlət kapital və əmtəə hərəkətinə nəzarət edir
- √ dövlətin daxili bazarı qorumaq və yerli istehsalı maksimallaşdırmaq nöqtəyi-nəzərindən həyata keçirilən strategiya
- əmtəə və kapital sərbəst hərəkət edir

**418.** Dövlətin iqtisadi strategiyasına daxildir:

- proteksionist strategiya
- sosial inkişaf strategiyası
- korporativ strategiya
- √ hamısı
- investisiyaların idxalının tənzimlənməsi

**419.** İqtisadiyyatın dövlət tənzimlənməsi çərçivəsində həll edilən problemlərə aid deyil:

- Dövlət satınalmaları
- Əhəlinin sosial müdafiə və təminatı
- Bütçə-vergi tənzimlənməsi
- √ inhisar tədbirləri
- Mülkiyyətin özəlləşdirilməsi

**420.** İqtisadiyyatın dövlət tənzimlənməsi çərçivəsində həll edilən problemlər

- Xarici iqtisadi fəaliyyət
- İnnovasiya strukturunun formalaşması
- İnvestisiya mühiti

- ✓ Hamısı
- Elmi-texniki nailiyyə

421. Dövlətin iqtisadi strategiyasının çatışmayan cəhəti:

- qısa müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməsi
- ✓ uzun müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməməsi
- uzun müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməsi
- orta müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməsi
- qısa müddətli dövrü əhatə etdiyindən dəqiq göstəricilərin təyin edilməməsi

422. Dövlətin iqtisadi strategiyası:

- strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almaqla iqtisadiyyata dövlət müdaxiləsinin funksiya və prioritetlərini müəyyən edir
- strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almadan iqtisadiyyata dövlət müdaxiləsinin mexanizm və prioritetlərini müəyyən edir
- ✓ strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almaqla iqtisadiyyata dövlət müdaxiləsinin mexanizm və prioritetlərini müəyyən edir
- strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almaqla iqtisadiyyata dövlət müdaxiləsinin inkar edir
- strateji məqsədlərin reallaşması üçün dünyada baş verən qloballaşma proseslərini nəzərə almaqla iqtisadiyyata dövlət müdaxiləsinin istiqamətini müəyyən edir

423. Iqtisadiyyata bir sistem kimi baxdığımızdan iqtisadi siyasətin işlənilib hazırlanması zamanı aşağıdakılar mütləq nəzərə alınır:

- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- elmin, texnikanın və yeni texnologiyaların yaradılması və tətbiqi
- milli iqtisadi təhlükəsizliyin təmini
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
- ✓ struktur və funksiya qarşılıqlı əlaqəli olmalıdır. Qeyd edək ki, struktur funksiyanı yerinə yetirmək üçündür.

424. Iqtisadiyyata bir sistem kimi baxdığımızdan iqtisadi siyasətin işlənilib hazırlanması zamanı aşağıdakılar mütləq nəzərə alınır

- sahə və region səviyyəsində mövcud vəziyyətin inkişafının sabitləşdirilməsi
- milli iqtisadiyyat səviyyəsində optimal məşğulluğun saxlanması, pul tədaviyünün sabitliyinin qorunması
- ✓ sistemli yanaşma, yəni sistemin elementlərinin yeri dəqiq və aydın olmalıdır. Iqtisadi siyasətdə bu, onu həyata keçirən dövlət orqanlarına aid edilməlidir
- bölgü münasibətləri sistemində bərabərlik
- resursların bölgüsündə effektivlik nemətlərlə optimal təmin olunma ətraf mühitin mühafizəsi

425. Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:

- ✓ milli maraq və milli təhlükəsizliyi
- iqtisadi artımın stimullaşdırılması və iqtisadi konyunkturanın dəyişdiyi şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü
- milli məhsulun strukturunun dəyişdirilməsi üçün resursların bölgüsünün tənzimlənməsi
- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini

426. Dövlətin iqtisadi siyasətinin dəyərləri iqtisadi idarəetmə qərarların meyarları kimi çıxış edir və onlara aid edirlər:

- cəmiyyətdə məqsədlərin inkişafının fərqli təqdimatı. müxtəlif sosial qruplarda müxtəlif üstünlük
- rəqabətin və bazar mexanizminin saxlanması təmini
- ✓ davamlı inkişafın uzunmüddətliliyi
- müxtəlif ictimai qrupların sosial müdafiə və təminatına istiqamətlənən gəlir və maddi nemətlərin yenidən bölgüsü
- bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi üçün təsərrüfat qanunvericiliyinin işlənməsi, hüquqi əsasın və sosial mühitin təmini

427. Ziddiyyətli məqsədlərin həlli variantları (iqtisadi artım - ətraf mühitin mühafizəsi)

- qiymətlərin sabitliyi;
- xarici-iqtisadi əlaqələrin tarazlığı

- sabit və mülayim iqtisadi artım
- məşğulluğun yüksək səviyyəsi
- ✓ ətraf mühitin qorunma problemi üzrə beynəlxalq danışıqlar sisteminin yaranması

428. Ziddiyyətli məqsədlərin həlli variantları (iqtisadi artım - ətraf mühitin mühafizəsi) Həll variantları

- qiymətlərin sabitliyi
- xarici-iqtisadi əlaqələrin tarazlığı
- cəmiyyətdə liberal mövqe
- cəmiyyətdə sosial – demokrat mövqeyi
- ✓ konpensyanın işlənməsi və sıfır iqtisadi artım haqqında ictimai mövqeyin formalaşması

429. Respublikamız keçmiş SSRİ-nin tərkibində olduğu zaman, onun iqtisadi təhlükəsizliyi əsasən, mümkün qədər ittifaq büdcəsindən daha çox vəsait almaqla şərtlənirdisə, hal-hazırda bu problem.. şərtlənir: biri yalnızdır

- milli iqtisadiyyatın formalaşdırılması
- idxal-ixrac əməliyyatlarının dəyişməsi
- ✓ rəqəbətqabiliyyətliliyi təmin etməklə
- milli mənafehlərin reallaşdırılması
- mövcud resurslardan səmərəli istifadə etməklə

430. Ölkələrin aparıcı elmi mərkəzləri, beynəlxalq təşkilatları nə vaxt proqnozlar hazırlamaqla məşğul olmuşdular?

- XIII əsrin I yarısından
- XIX əsrin I yarısından
- ✓ XX əsrin II yarısından
- XVIII əsrin I yarısından
- XVII əsrin I yarısından

431. XVII-XVIII əsrlərdə dövlətin təhlükəsizliyinin ön plana keçməsinin səbəbi nə idi? 1. Əmtəə-pul münasibətlərinin inkişafı 2. Bazar iqtisadiyyatı sisteminin formalaşması 3. Burjua cəmiyyətinin meydana gəlməsi 4. Vasko da Qamo tərəfindən Avropa ilə Hind okeanını birləşdirən ticarət yolunun kəşf edilməsi

- 1.3
- 1,2,4
- 2,3,4
- ✓ 1.2
- 1,2,3

432. Hazırda dünyada necə transmilli şirkət var?

- 49.0
- 63.0
- 75.0
- ✓ 50.0
- 89.0

433. Ölkənin iqtisadi təhlükəsizliyi hansı halda təmin oluna bilər ki,

- dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması üçün tələb olunan ən minimum həddi ötür keçmir
- beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi üçün tələb olunan ən minimum həddi ötür keçmir
- dövlətin xarici borcunun yüksək olması üçün tələb olunan ən minimum həddi ötür keçmir.
- ✓ əhalinin həyat səviyyəsinin kəskin aşağı düşməsi üçün tələb olunan ən minimum həddi ötür keçmir
- ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması üçün tələb olunan ən minimum həddi ötür keçmir.

434. Ölkənin iqtisadi təhlükəsizliyi hansı halda təmin oluna bilər ki, ölkənin digər

- ekoloji proseslərin kəskinləşməsi üçün tələb olunan ən minimum həddi ötür keçmir
- xarici firmalar tərəfindən rəqib milli firmaların udulması nəticəsində onların inhisarçı mövqe tutması üçün tələb olunan ən minimum həddi ötür keçmir

- mülkiyyət formalalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
  - √ ölkələrdən asılılığı üçün tələb olunan ən minimum həddi ötüb keçmir
  - işsizliyin artması üçün tələb olunan ən minimum həddi ötüb keçmir
- 435.** İqtisadi təhlükəsizliyi hər şeydən əvvəl məcmusu kimi başa düşülənlər arasında nə var
- həyata keçirilən yenidənqurma işlərinin bəzi neqativ nəticələrinin qiymətləndirilməsi
  - qəbul edilən təsərrüfat qərarlarının düzgünlüyü
  - √ milli iqtisadiyyatın daima yeniləşməyə olan qabiliyyətini müəyyən edən şəraitlər
  - iqtisadi vəziyyət
  - böhran hallarının «səbəb-nəticə» əlaqələrinin müəyyən edilməsi
- 436.** Respublikamızda iqtisadi təhlükəsizliyin gözlənilməsinə təsir göstərən amillər içərisində nə xüsusi qeyd olunmalıdır
- işsizliyin artması
  - mülkiyyət formalalarının bazar iqtisadiyyatına uyğun transformasiyası ilə bağlı həyata keçirilən proseslərin (özəlləşmənin) bir çox hallarda kriminal xarakter alması
  - √ struktur deformasiyası ilə bağlı xammal-yanacaq məhsullarının ixracının ümumi strukturda xüsusi çəkisinin kəskin artması
  - ekoloji proseslərin kəskinləşməsi
  - xarici firmalar tərəfindən rəqib milli firmaların udulması nəticəsində onların inhisarçı mövqə tutması
- 437.** Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin ilkin maddi şərti nə ilə bağlıdır.
- milli valyutanın məzənnəsinin tez-tez kəskin dəyişməsilə
  - ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması ilə
  - milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması ilə
  - dövlətin xarici borcunun yüksək olması ilə
  - √ onun malik olduğu elmi-texniki potensialın həcmi və keyfiyyətilə
- 438.** Son dövrlərdə iqtisadi ədəbiyyatda ..... illərdə baş verən global maliyyə böhranını doğuran səbəblər, amillər, şərtlər və ondan çıxışla bağlı ayrı – ayrı ölkələrdə reallaşdırılan proqramlar və tədbirləri nəzərdən keçirərək ümumiləşdirmələr etməyə cəhd göstərilir. (Çəki: 1
- 2011-2013
  - 2011-2012
  - 2009-2010
  - 2010-2012
  - √ 2008-2010
- 439.** İqtisadi təhlükəsizliyin təmin edilməsi gözlənilməklə davamlı inkişafa keçid hansı vəziyyətlərin yerinə yetirilməsi vacib deyil.?
- stabil sosial inkişafa nail olunmasını;
  - ekoloji vəziyyətin stabilliyinin gözlənilməsi;
  - texnologiyaları balanslılığının təmin edilməsi;
  - √ dayanıqlı iqtisadi artıma nail olunmasını;
  - maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın, yüksək
- 440.** Qeyd etmək lazımdır ki, ümumiyyətlə iqtisadi təhlükəsizlik prinsiplərinin reallaşdırılmasında nə mühüm əhəmiyyət kəsb edir
- həyata keçirilməsi nəzərdə tutulan sistem dəyişikliklərin həddləri
  - bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının sürəti
  - bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının həddləri
  - √ iqtisadi nəzarət sisteminə əsaslanan iqtisadi siyasətin işlənilib hazırlanması
  - həyata keçirilməsi nəzərdə tutulan sistem dəyişikliklərin sürəti
- 441.** Nə iqtisadi təhlükəsizliyin gözlənilməsi çərçivəsi ilə məhdudlaşdırılmalıdır
- bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının sürəti
  - həyata keçirilməsi nəzərdə tutulan sistem dəyişikliklərin miqyası
  - həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişikliklərin sürəti

- bazar sisteminin tələblərinə uyğun iqtisadiyyatda islahatların aparılmasının hüdudları
  - ✓ həyata keçirilən yenidənqurma işlərinin bəzi neqativ nəticələrinin qiymətləndirilməsi hüdudları
442. Dövlətin milli maraqlarının ümumi cəhəti hansılardır? 1. milli dövlətin qorunub saxlanılması 2. iqtisadiyyatını inkişaf etdirmək 3. keçdiyi inkişaf yolu 4. hansı iqtisadi sistemdə yaşaması 5. təbii şərait
- 2;3;4
  - 1.5
  - 1;3;4
  - 1;4;5
  - ✓ 1;2
443. Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək və problemlərin mahiyətini dərk etmək üçün hansı göstəricilər var?aid deyil
- ✓ Ümumi əhaliyə düşən orta təhsil səviyyəsi
  - Dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;
  - 10% ən çox gəlirləri olan əhali ilə 10% gəlirləri az olan əhali arasında nisbət, dəfə;
  - İnvestisiyaların ümumi daxili məhsula nisbəti;
  - Həyatın orta yaşayış müddəti (il);
444. Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək və problemlərin mahiyətini dərk etmək üçün hansı göstəricilər var?aid deyil
- İnvestisiyaların ümumi daxili məhsula nisbəti;
  - İdxal, ümumi daxili məhsula nisbətən, faizlə;
  - işsizliyin səviyyəsi
  - ✓ ÜDM-un kəmiyyət göstəriciləri
  - İllik inflyasiya;
445. iqtisadi siyasəti formalaşdırarkən və reallaşdırarkən təhlükələri müəyyən etmək lazım gəlir:aid deyil
- Dünya bazarlarında yerli məhsula qarşı diskriminasiyaların olması
  - Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması
  - Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi
  - Dövlətin xarici borcunun yüksək olması
  - ✓ Milli məhsulun rəqabət qabiliyyətliliyinin olması
446. Xalqın sosial vəziyyətinin qiymətləndirilməsində əsas əhəmiyyət neçə indiqatora məxsusdur?
- 5.0
  - 10.0
  - 13.0
  - ✓ 3.0
  - 8.0
447. Neçə daxili təhlükə var?
- 13.0
  - 11.0
  - 9.0
  - ✓ 7.0
  - 8.0
448. İqtisadi təhlükəsizlik üçün neçə daha kəskin təhlükələr var?
- 10.0
  - 9.0
  - ✓ 6.0
  - 5.0
  - 8.0

449. Ölkənin iqtisadi təhlükəsizliyinin strategiyası müəyyənləşdirilir:
- doğru cavab yoxdur
  - Müxtəlif sahələrin təhlükəsizlik səviyyələri təhlil olunmaqla
  - ✓ Müəyyən edilmiş nəticələr əsasında həm bütövlükdə ölkənin, həm də müxtəlif sahələrin təhlükəsizlik səviyyələri təhlil olunmaqla
  - Müəyyən edilmiş nəticələr əsasında ölkənin iqtisadi təhlükəsizlik səviyyəsi təhlil olunmaqla
  - Müəyyən edilmiş nəticələr əsasında həm bütövlükdə ölkənin, həm də müxtəlif sahələrin iqtisadi təhlükəsizlik səviyyələri təhlil olunmaqla
450. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən 25-ə yaxın göstərici təhlil edilir:aid deyil
- beynəlxalq standartlara görə işsizlik səviyyəsi,
  - 10 faiz ən çox gəlirləri olan əhali ilə 10 faiz gəlirləri az olan əhali arasında nisbət, dəfə;
  - faizlə illik inflyasiya
  - dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;
  - ✓ illik işsizlik səviyyəsi
451. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən 25-ə yaxın göstərici təhlil edilir:aid deyil
- adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası, ölkələr üzrə müqayisəsi;
  - investisiyaların ümumi daxili məhsula nisbəti;
  - sənayenin ümumi məhsulunda maşınqayırmanın xüsusi çəkisi;
  - ✓ adambaşına düşən fəal əhəlinin sayı;
  - emalədar sənayenin ümumi məhsulda xüsusi çəkisi;
452. Bir qayda olaraq.... daha çox ehtimal, ekspert xarakteri daşıyır.
- riskin idarə edilməsi
  - riskin dəyərləndirilməsi
  - riskin səbəbi
  - riskin ölçüsü
  - ✓ riskin iymətləndirilməsi
453. Keçidin ilkin mərhələsində Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mövcud milli reallıqları nəzərə almaması:
- təhlükəsizlik
  - makroiqtisadi sabitlik
  - şok terapiyası
  - ✓ iqtisadi dayanıqlıq
  - makroiqtisadi tarazlıq
454. İqtisadiyyatın necə strukturu ölkəni dünya bazarı konyukturasından asılılığını gücləndirir.?
- pozitiv
  - birbasa
  - dolayı
  - ✓ neqativ
  - asılı
455. Ölkənin daxili iqtisadi potensialını qiymətləndirərkən ilkin şərtlərlə yanaşı daha hansı göstəricilərdən geniş istifadə olunur.
- qlobal
  - milli hesablar sisteminin sabit göstəricilərindən
  - makroiqtisadi
  - mikroqtisadi
  - ✓ milli hesablar sisteminin
456. iqtisadi təhlükəsizlik problemi son nəticədə hansı anlayışla sıx bağlıdır?



- iqtisadi zərurət
  - daxili tarazlıq
  - ✓ daxili iqtisadi potensial
  - iqtisadi tarazlıq
  - makroiqtisadi tarazlıq
457. hər hansı bir ölkədə iqtisadi təhlükəsizliyin gözlənilməsinin dərəcəsinin qiymətləndirilməsi meyarının seçilməsinə, ..... güclü təsir göstərir
- iqtisadi təhlükəsizlik
  - milli təhlükəsizlik
  - dövlətin iqtisadi siyasət istiqaməti
  - mənafeələr
  - ✓ milli-dövlət maraqları
458. Respublikamız keçmiş SSRİ-nin tərkibində olduğu zaman, onun iqtisadi təhlükəsizliyi əsasən, mümkün qədər ittifaq büdcəsindən daha çox vəsait almaqla şərtlənirdisə, hal-hazırda bu problem.. şərtlənir: biri yalnızdır
- milli mənafeələrin reallaşdırılması
  - milli iqtisadiyyatın formalaşdırılması
  - mövcud resurslardan səmərəli istifadə etməklə
  - təbii ehtiyatlara ziyan vurmamaqla
  - ✓ iqtisadi mənafeləri qorumaqla
459. Respublikamız keçmiş SSRİ-nin tərkibində olduğu zaman, onun iqtisadi təhlükəsizliyi əsasən, mümkün qədər ittifaq büdcəsindən daha çox vəsait almaqla şərtlənirdisə, hal-hazırda bu problem.. şərtlənir: biri yalnızdır
- təbii ehtiyatlara ziyan vurmamaqla
  - mövcud resurslardan səmərəli istifadə etməklə
  - milli iqtisadiyyatın formalaşdırılması
  - milli mənafeələrin reallaşdırılması
  - ✓ müstəqilliyi bərpa etməklə
460. Respublikamız keçmiş SSRİ-nin tərkibində olduğu zaman, onun iqtisadi təhlükəsizliyi əsasən, mümkün qədər ittifaq büdcəsindən daha çox vəsait almaqla şərtlənirdisə, hal-hazırda bu problem.. şərtlənir: biri yalnızdır
- iqtisadi təhlükəsizliyin təmin edilməsi
  - mövcud resurslardan səmərəli istifadə etməklə
  - milli iqtisadiyyatın formalaşdırılması
  - ✓ təbii ehtiyatlara ziyan vurmamaqla
  - milli mənafeələrin reallaşdırılması
461. Azərbaycan üçün iqtisadi təhlükəsizlik məsələsi....ən başlıca problemlərindən biri hesab edilməlidir.
- XX əsrin
  - ✓ XXI əsrin
  - XVIII əsrin
  - XX əsrin I yarısı
  - XIX əsrin
462. Ölkə daxili və onun hüdudlarından kənarında həyata keçirilən ..... isə neqativ halların qarşısının alınmasını daha da aktuallaşdırır.
- ✓ işgüzar əməkdaşlığın mürəkkəbləşməsi
  - tənzimləmə
  - lobbçılığın gücənməsi
  - sərbəst iqtisadiyyatın inkişaf etdirilməsi
  - xarici əlaqələrin genişlənməsi
463. Beynəlxalq bazar münasibətlərinə və iqtisadi əlaqələrə inteqrasiya edən dövlət üçün..... sosial-iqtisadi inkişafa malik olma baxımından iqtisadi təhlükəsizlik obyektini kimi bütün səviyyələrdəki təsərrüfat sistemi qəbul edilir.-aiddir:

- √ dayanıqlı
- daxili taraz
- müstəqil
- birbaşa
- daxili

464. Beynəlxalq bazar münasibətlərinə və iqtisadi əlaqələrə inteqrasiya edən dövlət üçün..... sosial-iqtisadi inkişafa malik olma baxımından iqtisadi təhlükəsizlik obyektini kimi bütün səviyyələrdəki təsərrüfat sistemi qəbul edilir.-aiddir:

- daxili
- daxili taraz
- birbaşa
- √ balanslı
- müstəqil

465. Beynəlxalq bazar münasibətlərinə və iqtisadi əlaqələrə inteqrasiya edən dövlət üçün..... sosial-iqtisadi inkişafa malik olma baxımından iqtisadi təhlükəsizlik obyektini kimi bütün səviyyələrdəki təsərrüfat sistemi qəbul edilir.-aiddir:

- √ davamlı
- birbaşa
- müstəqil
- daxili taraz
- daxili

466. İlk növbədə iqtisadi siyasəti formalaşdırarkən ölkənin iqtisadi təhlükəsizlik konsepsiyasında:

- taktiki məqsədlər
- taktiki məqsəd və vəzifələr
- taktiki vəzifələr
- √ strateji məqsəd və vəzifələr
- strateji məqsədlər

467. Dövlətin iqtisadi siyasətinin ana xəttini və ölkədə həyata keçirilən tənzimləmə siyasətinin başlıca meyarı və istisna bilməyən şərti :

- √ milli iqtisadiyyatın təhlükəsizliyi
- makroiqtisadi tarazlıq
- dayanıqlı iqtisadiyyat
- ölkənin müstəqilliyi
- stabil iqtisadiyyat

468. Dövləti maliyyə sektoruna çox böyük miqyasda büdcədən yardımlar etməklə ölkə iqtisadiyyatının böhrandan çıxışını təmin etməyə çalışır.

- √ ABŞ
- Rusiya
- İngiltərə
- Fransa
- İtaliya

469. Qlobal maliyyə böhranından çıxış proqramları milli iqtisadiyyatın davamlılığının təmin edilməsi və möhkəmləndirilməsinin ilk növbədə.... yaradılmasına xidmət etməlidir.

- birbaşa müstəqilliyin
- investisiya əsaslarının
- maliyyə
- √ innovasiya
- iqtisadi

470. dövləti maliyyə sektoruna çox böyük miqyasda büdcədən yardımlar etməklə ölkə iqtisadiyyatının böhrandan çıxışını təmin etməyə çalışır.

- Rusiya
- Fransa
- İngiltərə
- İtaliya
- ✓ ABŞ

471. Nobel mükafatı laureatı.... yazırdı ki, son yüz ildə ABŞ-da baş vermiş bütün böhranların əsasında səhv pul-kredit siyasəti durmuşdur.

- A.Smit
- F.Samuelson
- ✓ M.Fridmen
- M.Qriqor
- T.Mann

472. Dünyada baş verən müasir qlobal maliyyə böhranının tarixiş...dövründən başlayır.

- ✓ Vaşinqton konsensusunun
- Roma konsensusunun
- Paris konsensusunun
- Vyana
- ABŞ

473. Azərbaycanın ortamüddətli mənafeyinə aşağıdakılardan hansılar daxildir? 1. daxili vəziyyəti sabitləşdirmək 2. BMT ,ATƏT və başqa beynəlxalq təşkilatlarda təmsil olunaraq sülhü qorumaq 3. onun yaxın qonşuları ilə ,habelə müsəlman dövlətləri ilə əlaqələrini genişləndirmək

- 1;2
- ✓ 1;3
- 1;2;3
- heç biri
- 2;3

474. Azərbaycanda iqtisadi təhlükəsizliyi təmin etmək və problemlərin mahiyyətini dərk etmək üçün hansı göstəricilər var?aid deyil

- İdxal, ümumi daxili məhsula nisbətən, faizlə;
- Təcrübi konstruktor işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti;
- Beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi;
- ✓ Daxili iqtisadi təhlükələrin dövlət səviyyəsində həll olunması
- Dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;

475. İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) İnflyasiyanın səviyyəsi

- 1.15
- 1.35
- ✓ 1.25
- 0.4
- 1.55

476. İqtisadi təhlükəsizliyin göstəriciləri və hədd ölçüləri (iqtisadi təhlükəsizliyin indikatorları) İnnovasiya məhsullarının bütün sənaye məhsullarına görə xüsusi çəkisi

- 0.15
- 0.35
- 0.55
- 0.4
- ✓ 0.25

477. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən neçə göstərici təhlil edilir:

- 20-yə yaxın
- 35-ə yaxın
- 40-a yaxın
- ✓ 25-ə yaxın
- 30-a yaxın

478. Aşağıdakılardan hansında Keynes modelinin mahiyyəti izah olunur?

- Azalan faydalılıq qanunu və səmərəlilik həddi
- İqtisadiyyatın sahələri arasında pul və onun likvidlik amillərini nəzərə almaq, resursların düzgün bölüşdürülməsi
- Artan faydalılıq qanunu və səmərəlilik həddi
- İnflyasiya yanının yaranmasına mane olmamaq və bunun nəticəsində pulun qiymətdən düşməsi.
- ✓ iqtisadi siyasətinin başlıca vəzifəsi məcmu tələbə büdcə-vergi vasitələrinin təsir göstərməsilə makroiqtisadi tarazlığın saxlanılması

479. Dövlətin sosial siyasəti nədir?

- ölkədə neft sənayesinin inkişaf etdirilməsi, onun büdcə daxilolmalarını artırmaq
- xarici iqtisadi siyasətin milli maraqları müdafiə etməklə həyata keçirilməsi.
- ölkədə fəal büdcə ,pul- kredit siyasətinin işlənilib hazırlanması;
- ✓ əhalinin gəlirlərinin və əmək haqqının tənzimlənməsini, eləcə də məşğulluğun tənzimlənməsinin vasitəsilə əhalinin sosial müdafiəsi;
- qeyri neft sektorunun inkişafı haqqında proqramların işlənilib hazırlanması və onların səmərəli şəkildə həyata keçirilməsi;

480. İqtisadiyyatın stabilləşdirilməsi variantlarının hansı istiqamətlərini ayırmaq olar:

- liberal model
- sahələrarası balans və ya buraxılış-məsrəf modeli
- yapon modeli
- isveç modeli
- ✓ ortodoksal, monetar model və Keynes modeli

481. İqtisadi siyasətin hansı növlərini təsnifləşdirmək olar? 1) Sosial siyasət 2) İqtisadi artım siyasəti 3) Xarici siyasət 4) Ümumi tarazlıq siyasəti 5) Maliyyə siyasəti 6) Stabilləşdirici siyasət

- 1,2,3,4
- 3,4,5,6
- 1,2,3,5
- ✓ 1,2,4,6
- 1,3,4,6

482. Dövlətin iqtisadi siyasətinin subyektləri aşağıdakılardan hansıdır?

- yerli bələdiyyə orqanları
- yalnız fiziki şəxslər
- dövlətin mühafizəsini həyata keçirən orqanlar
- yalnız hüquqi şəxslər
- ✓ iqtisadi siyasətə təsir edən təsərrüfat maraqlarının daşıyıcıları, idarəçiləri və icraçıları

483. İqtisadi struktur daimi deyil, o, bir dəfəlik və daimi verilmir. Verilmiş halda struktur dəyişmələr mənfəət normasının dəyişilməsi nəticəsində kortəbii olaraq baş verə bilər. Digər yol – dövlət vasitələrinin mütərəqqi struktur dəyişikliklərin sürətləndirilməsi üçün istifadəsidir. Hansı dövlətdə?

- Pakistan
- Tailand
- Malayziya
- Indoneziya
- ✓ Cənubi Koreya

484. Dövlətin iqtisadi siyasəti

- xalq təsərrüfatının inkişafının zəruri şərtlərinin tənzimlənməsində mövcud iqtisadi sistemin əsasında durur

- insanlar tərəfindən işlənib-hazırlanır
- iqtisadi sisteminin məqsədyönlü formalaşmasıdır
- iqtisadi sisteminin məqsədyönlü təkmilləşdirilməsidir
- ✓ təsərrüfatında mövcud vəziyyətini qiymətləndirir

485. Hansı fikir düzdür:

- Fridman 1930-cu illərdə dünya iqtisadiyyatı miqyaslı böhran mərhələsi də daxil olmaqla bütün nəhəng iqtisadi təlatümləri, sarsıntıları bazar iqtisadiyyatının qeyri-stabilliyinin nəticəsi kimi deyil, səhv kredit siyasətinin həyata keçirilməsinin nəticəsi hesab edirdi.
- Fridman 1930-cu illərdə dünya iqtisadiyyatı miqyaslı böhran mərhələsi də daxil olmaqla bütün nəhəng iqtisadi təlatümləri, sarsıntıları bazar iqtisadiyyatının qeyri-stabilliyinin nəticəsi kimi deyil, səhv maliyyə siyasətinin həyata keçirilməsinin nəticəsi hesab edirdi.
- Fridman 1930-cu illərdə dünya iqtisadiyyatı miqyaslı böhran mərhələsi də daxil olmaqla bütün nəhəng iqtisadi təlatümləri, sarsıntıları bazar iqtisadiyyatının qeyri-stabilliyinin nəticəsi kimi deyil, səhv büdcə siyasətinin həyata keçirilməsinin nəticəsi hesab edirdi.
- ✓ Fridman 1930-cu illərdə dünya iqtisadiyyatı miqyaslı böhran mərhələsi də daxil olmaqla bütün nəhəng iqtisadi təlatümləri, sarsıntıları bazar iqtisadiyyatının qeyri-stabilliyinin nəticəsi kimi deyil, səhv pul siyasətinin həyata keçirilməsinin nəticəsi hesab edirdi.
- Fridman 1930-cu illərdə dünya iqtisadiyyatı miqyaslı böhran mərhələsi də daxil olmaqla bütün nəhəng iqtisadi təlatümləri, sarsıntıları bazar iqtisadiyyatının qeyri-stabilliyinin nəticəsi kimi deyil, səhv vergi siyasətinin həyata keçirilməsinin nəticəsi hesab edirdi.

486. Dövlətin iqtisadi siyasətinin konsepsiyası aşağıdakı elementlərdən hansılarına əsaslanır: 1) iqtisadiyyatda nəzarət prosesidir. 2) iqtisadi vəziyyətin təhlilidir. 3) ilkin iqtisadi şəraitin qurulmasıdır. 4) ideyaların təhlilidir. 5) dövlət tənzimlənməsi alətlərinin tətbiqinin təhlilidir.

- 1,2,3
- 2,3,5
- 1,2,5
- ✓ 2,4,5
- 2,3,4

487. Dövlətin iqtisadi siyasəti nədir?

- yalnız fəal sosial siyasətin həyata keçirilməsidir
- vergi sahəsində həyata keçirilən islahatlardır
- ərazi və əhali amilini nəzərə almaqla ölkə daxilində həyata keçirilən iqtisadi fəaliyyətlərin məcmusudur.
- ölkə hüdudlarından kənarında həyata keçirilən xarici iqtisadi siyasətdir.
- ✓ iqtisadi sistemin məqsədyönlü formalaşması, təkmilləşdirilməsidir.

488. O, müasir reallıqlar baxımından iqtisadi siyasəti sistemləşdirməyə cəhd edərək onun aşağıdakı növlərini xüsusi qeyd edir. Birincisi, azad bazar iqtisadiyyatı üçün xas olan «azad fəaliyyət» siyasəti. İkincisi, iqtisadiyyatın mərkəzləşdirilmiş idarə olunmasına əsaslanan poternalist siyasət (kəmiş SSRİ). Üçüncüsü, iqtisadiyyatın mərkəzləşdirilmiş idarəetmə sistemi ilə bazar mexanizminin ahəngdar tətbiqinə cəhd edən dövlətin iqtisadiyyatın müdaxiləsinə əsaslanan «orta yol» siyasəti. Dördüncüsü, ekoloji tarazlığın gözlənilməsinə, milli iqtisadiyyatın inhisarsızlaşdırılmasına, dövlətin iqtisadiyyata minimum müdaxiləsinə əsaslanmaqla rəqabətli inkişafı stimullaşdıran rəqabət qaydaları siyasəti. Beşincisi, milli iqtisadiyyatın və eləcə də onun ayrı-ayrı problemlərinin həllinə istiqamətlənmiş dəqiq təyinatlı siyasət və s. Söhbət kimdən gedir?

- V.Oyken
- U.Stafford
- ✓ S.Kapkaşikov
- U.Petti
- K.Marks

489. V.Oyken dövlətin iqtisadi siyasəti dedikdə nəyi nəzərdə tuturdu?

- infrastrukturanın və institusional mühitin bazar iqtisadiyyatının real tələblərinə uyğunlaşdırılması;
- lazımsız dövlət məhdudiyyətləri aradan qaldırmaqla iqtisadiyyatın bütün sferalarında optimal liberallaşdırmağa nail olmaq;
- ✓ dövlət institutlarının sosial-iqtisadi sferada mövcud vəziyyətin qiymətləndirilməsinə və bu və ya digər proseslərin dəyişdirilməsinə, korreksiya edilməsinə istiqamətlənmiş, düşünülmüş fəaliyyətini.
- dövlətin effektiv idarəetmə sistemini yaratmaq məqsədilə müvafiq islahatların aparması;
- son məhsul istehsal sahəsinə investisiya qoyuluşlarının cəlbediciliyinə nail olmaqla modernləşdirilmiş, innovasiyon inkişaf modelinə keçidi təmin etmək;

490. Dövlətin iqtisadi siyasəti hansı inzibati-hüquqi və iqtisadi mexanizmlər vasitəsilə reallaşdırılır?

- fəal gömrük siyasəti ilə;
- dövlətin investisiya siyasəti ilə;

- bazar mexanizmlərinin fəal inzibati-hüquqi formalarının işlənilib hazırlanması ilə.
- sosial infrastruktur layihələrini həyata keçirməklə iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaqla;
- ✓ vergi-büdcə, pul-kredit və valyuta siyasəti istiqamətlərində olmaqla;

**491.** İqtisadi struktur daimi deyil, o, bir dəfəlik və daimi verilmir. Verilmiş halda struktur dəyişmələr mənfəət normasının dəyişilməsi nəticəsində kortəbii olaraq baş verə bilər. Digər yol – dövlət vasitələrinin mütərəqqi struktur dəyişikliklərin sürətləndirilməsi üçün istifadəsidir. Hansı dövətdə?

- Pakistan
- Tailand
- Çin
- Hindistan
- ✓ Yaponiya

**492.** Hansı fikir düzdür:

- Monetarizmin elementləri hələ çox əvvəllər, qədimdən iqtisadi baxışlarda nəzərdə tutulurdu və açıq şəkildə merkantilistlərdə mövcud olmuşdur. Müəyyən dərəcədə monetarizm klassik məktəbə də xasdır, xüsusi halda A.Smitdə
- Monetarizmin elementləri hələ çox əvvəllər, qədimdən iqtisadi baxışlarda nəzərdə tutulurdu və açıq şəkildə merkantilistlərdə mövcud olmuşdur. Müəyyən dərəcədə monetarizm klassik məktəbə də xasdır, xüsusi halda C.Klarkda
- Monetarizmin elementləri hələ çox əvvəllər, qədimdən iqtisadi baxışlarda nəzərdə tutulurdu və açıq şəkildə merkantilistlərdə mövcud olmuşdur. Müəyyən dərəcədə monetarizm klassik məktəbə də xasdır, xüsusi halda S.Mildə
- ✓ Monetarizmin elementləri hələ çox əvvəllər, qədimdən iqtisadi baxışlarda nəzərdə tutulurdu və açıq şəkildə merkantilistlərdə mövcud olmuşdur. Müəyyən dərəcədə monetarizm klassik məktəbə də xasdır, xüsusi halda D.Rikardoda
- Monetarizmin elementləri hələ çox əvvəllər, qədimdən iqtisadi baxışlarda nəzərdə tutulurdu və açıq şəkildə merkantilistlərdə mövcud olmuşdur. Müəyyən dərəcədə monetarizm klassik məktəbə də xasdır, xüsusi halda U.Pettidə

**493.** Nobel mükafatı laureatı olan Yan Tinbergen hansı nəzəriyyənin (məktəbin) nümayəndəsi olmuşdur?

- Liberalizmin
- Neokeynsçilik məktəbinin
- Monetarizmin
- ✓ Keynsçilik məktəbinin
- Fiziokratlar məktəbinin

**494.** Neoklassiklər və liberalların fikrincə dövlətin iqtisadi siyasətinin başlıca məqsədiaşağıdakılardan hansıdır?

- məhdud resurslar şəraitində maksimum mənfəətliliyin təmin edilməsi;
- ümumilikdə iqtisadiyyatda və həmçinin müxtəlif sahələrdə əməyinin tamamilə məhdudlaşdırılması, texnoloji yeniliklərdən istifadə, tam avtomatlaşdırılmış iqtisadi sistemə keçid.
- iqtisadiyyata dövlətin müdaxiləsini məhdudlaşdırmaq və bunun nəticəsində iqtisadi cəhətdən tam azad mühit yaratmaq;
- fərdi maraqları təmin etməklə vahid ictimai marağın təmin edilməsi;
- ✓ ölkədə təbii iqtisadi artımı təmin etmək üçün məcmu tələb və təklifin tarazlığını, qiymətin sabitliyini, yüksək məşğulluğu, müsbət tədiyyə balansını təmin etməyə imkan verən makroiqtisadi tarazlığa nail olmaq ;

**495.** Milli iqtisadiyyatın tənzimlənməsi istiqamətlərini aşağıdakı konsepsiyalardan hansılarında təsnifləsdirə bilərik: 1.yeni təşəkkül tapan milli iqtisadiyyatlar üçün xas olan məhsuldar qüvvələrin inkişafını, milli iqtisadiyyatın strukturunun yenidən qurulmasını stimullaşdıran istehsalın inkişaf konsepsiyası. 2.A.Smitin “görünməyən əl” nəzəriyyəsinin milli iqtisadiyyata tətbiq olunması nəticəsində azad, dövlət tərəfindən idarə olunmayan iqtisadi inkişaf konsepsiyası 3. Antitsiklik tənzimləmə, iqtisadi artımla gəlirlərin, məşğulluğun və xarici-iqtisadi tarazlığın təmin edilməsinə istiqamətlənmiş təkrar istehsalın tarazlı inkişaf konsepsiyası. 4. Tələbin artıma uyğun olaraq iqtisadi artımın stimullaşdırılması. 5. Domar – Xarrod modeli iqtisadi inkişafın əsas konsepsiyası kimi.

- 2,3,5
- 1,3,5
- 1,2,3
- 2,3,4
- ✓ 1,3,4

**496.** Makroiqtisadi tənzimləmənin əsas məqsədi hansıdır?

- ✓ təkrar istehsal prosesinin sosial-iqtisadi inkişaf yolunu istiqamətləndirmək
- iqtisadi artımda ekstensiv inkişaf yolunun seçilməsi
- bazar mexanizmlərini həyata keçirmək
- kənd təsərrüfatında texnoloji yeniliklərdən istifadə (imtinə) etmək

- qiymətlərdə sabitliyin təmin edilməsi

497. Bazar iqtisadiyyatında dövlət mexanizminin başlıca vəzifəsi dəyişən şəraitə və tələbə uyğun olaraq aşağıdakılardan hansılar hesab olunur? 1. bazarın məlum üstünlüklərini qoruyub saxlamaq və inkişaf etdirmək; 2. sosial-iqtisadi proseslərin idarə edilməsi və tənzimlənməsi; 3. dövlətin bazara müdaxiləsinin neqativ nəticələrini minimuma endirmək; 4. strateji planların işlənilib hazırlanması;

- 1.2
- 2.4
- 1.4
- ✓ 1.3
- 2.3

498. İqtisadi struktur daimi deyil, o, bir dəfəlik və daimi verilmir. Verilmiş halda struktur dəyişmələr mənfəət normasının dəyişilməsi nəticəsində kortəbii olaraq baş verə bilər. Digər yol – dövlət vasitələrinin mütərəqqi struktur dəyişikliklərin sürətləndirilməsi üçün istifadəsidir. Hansı dövlətdə?

- Çin
- Hindistan
- Tailand
- Pakistan
- ✓ Yaponiya

499. Müasir dünyada iqtisadi siyasət neçə hissəyə bölünür

- 3.0
- 6.0
- 4.0
- ✓ 2.0
- 5.0

500. Keyns təliminə əsaslanan tələbin artıma uyğun olaraq iqtisadi artımın stimullaşdırılması konsepsiyası bir çox qərbi ölkələrində geniş tətbiq olunurdu.

- XX əsrin 90-cı illərinə kimi
- XX əsrin 80-ci illərinə kimi
- ✓ XX əsrin 70-ci illərinə kimi
- XX əsrin 60-cı illərinə kimi
- XX əsrin 40-cı illərinə kimi